

Fənn 0809 - Biznesin təşkili və idarəedilməsi 2

1. Biznes restrukturizasiyasının ikinci mərhələsi

- a) **maliyyə restrukturizasiyası, yeni avadanlıqlara və əmək resurslarına investisiya qoyuluşu**
- b) maliyyə restrukturizasiyası
- c) müəssisənin təşkilati və idarəetmə restrukturizasiyası
- d) mülkiyyət hüququnun yenidən təşkili
- e) düzgün variant yoxdur

2.: Biznes restrukturizasiyasının sonuncu mərhələsi:

- a) **mülkiyyət hüququnun yenidən təşkili**
- b) maliyyə restrukturizasiyası
- c) müəssisənin təşkilati və idarəetmə restrukturizasiyası
- d) yeni avadanlıqlara və əmək resurslarına investisiya qoyuluşu
- e) düzgün variant yoxdur

3.: Biznes restrukturizasiyasında birinci mərhələ:

- a) **müəssisənin təşkilati və idarəetmə restrukturizasiyası, onun fəaliyyətinin və əsas vəsaitlərinin yenidən təşkili**
- b) maliyyə restrukturizasiyası
- c) yeni avadanlıqlara və əmək resurslarına investisiya qoyuluşu
- d) mülkiyyət hüququnun yenidən təşkili
- e) düzgün variant yoxdur

4. Biznesin restrukturizasiyası haqqında qərarın qəbul edilməsindən əvvəl nə etmək lazımdır?

- a) **əmtəə bazarlarının təhlili**
- b) əmək bazarlarının təhlili
- c) qiymətli kağız bazarının təhlili
- d) maliyyə bazarının təhlili
- e) düzgün cavab yoxdur

5.: Restruktirizasiyada təhlil edilən göstəricilərə nə aiddir? (Çəki:

- a) **müəssisənin fəaliyyətinin nəticələri kapitalın və işgüzar fəallığın strukturu likvidlik və ödəməqabiliyyətlik**
- b) mədaxil, maya dəyəri, mənfəət, rentabellik

- c) xüsusi və borc vəsaiti, ehtiyatların və xüsusi dövriyyə vəsaitlərinin dövriyyə sürəti
- d) cari likvidlik əmsalı, dövriyyə vəsaitləri ilə təmin olunma əmsalı
- e) düzgün variant yoxdur

6.: Restrukturizasiyadan fərqli olaraq reinjiniring nəyi əks etdirir?

- a) **keyfiyyət, servis xidməti, maliyyə, marketing, informasiya sistemlərin qurulması**
- b) maliyyə, marketing
- c) informasiya sistemlərinin qurulması
- d) informasiya çatışması
- e) düzgün variant yoxdur

7: Bunlardan hansı müəssisənin iqtisadi islahatlar nəticəsində qarşıya qoyulan məqsədə nail olunması vasitəsidir?

- a) **Restrukturizasiya**
- b) planlaşdırma
- c) proqnozlaşdırma
- d) rekonstruksiya
- e) düzgün variant yoxdur

8: Planlaşdırmanın tətbiqinin üstünlüklərinə aid deyil:

- a) gələcək əlverişli şəraitdən istifadəyə mümkün hazırlığı təmin edir;
- b) yarana biləcək problemlərə aydınlıq gətirir;
- c) öz qərarlarını reallaşdırmağa menecerləri stimullaşdırır;
- d) müəssisədə fəaliyyətin koordinasiyasını yaxşılaşdırır
- e) **logistika**

9: Vəhdətlik prinsipi:

- a) **planlaşdırmanın sistemli xarakter daşmasını nəzərdə tutur**
- b) mənası ondan ibarətdir ki, müəssisələrdə planlaşdırma prosesi müəyyən edilmiş tsikl çərçivəsində daim həyata keçirilməlidir
- c) planlara və planlaşdırma prosesinə qeyri-müəyyən şəraitin yaranması ilə əlaqədar öz istiqamətini dəyişmə qabiliyyətinin verilməsindən ibarətdir.
- d) müəssisənin hər bir üzvü tutduğu vəzifəsindən və yerinə yetirdiyi funksiyadan asılı olmadan plan fəaliyyətinin bilavasitə iştirakçısıdır
- e) hamısı

10: Fasiləsizlik prinsipi:

- a) planlaşdırmanın sistemli xarakter daşımısını nəzərdə tutur
- b) mənası ondan ibarətdir ki, müəssisələrdə planlaşdırma prosesi müəyyən edilmiş tsikl çərçivəsində daim həyata keçirilməlidir**
- c) planlara və planlaşdırma prosesinə qeyri-müəyyən şəraitin yaranması ilə əlaqədar öz istiqamətini dəyişmə qabiliyyətinin verilməsindən ibarətdir.
- d) müəssisənin hər bir üzvü tutduğu vəzifəsindən və yerinə yetirdiyi funksiyadan asılı olmadan plan fəaliyyətinin bilavasitə iştirakçısıdır
- e) hamısı

11: Çeviklik prinsipi:

- a) planlaşdırmanın sistemli xarakter daşımısını nəzərdə tutur
- b) mənası ondan ibarətdir ki, müəssisələrdə planlaşdırma prosesi müəyyən edilmiş tsikl çərçivəsində daim həyata keçirilməlidir
- c) planlara və planlaşdırma prosesinə qeyri-müəyyən şəraitin yaranması ilə əlaqədar öz istiqamətini dəyişmə qabiliyyətinin verilməsindən ibarətdir.**
- d) müəssisənin hər bir üzvü tutduğu vəzifəsindən və yerinə yetirdiyi funksiyadan asılı olmadan plan fəaliyyətinin bilavasitə iştirakçısıdır
- e) hamısı

12: İştirak prinsipi:

- a) planlaşdırmanın sistemli xarakter daşımısını nəzərdə tutur
- b) mənası ondan ibarətdir ki, müəssisələrdə planlaşdırma prosesi müəyyən edilmiş tsikl çərçivəsində daim həyata keçirilməlidir
- c) planlara və planlaşdırma prosesinə qeyri-müəyyən şəraitin yaranması ilə əlaqədar öz istiqamətini dəyişmə qabiliyyətinin verilməsindən ibarətdir.
- d) müəssisənin hər bir üzvü tutduğu vəzifəsindən və yerinə yetirdiyi funksiyadan asılı olmadan plan fəaliyyətinin bilavasitə iştirakçısıdır**
- e) hamısı

13: İstehsal planına əsasən dövlət müəssisələrin səhmdar cəmiyyətlərinə çevirərək kütləvi şəkildə ixtisaslaşdırılmış çek və pul hərracları vasitəsi ilə özəlləşdirilməsi onların fəaliyyətinə necə təsir edir?

- a) müsbət
- b) mənfi
- c) heç cür təsir etmir
- d) müflisliyə gətirib çıxardır
- e) bütün variantlar düzdür

14: İstehsal planına əsasən istehsalın təşkili dedikdə nə başa düşülür?

- a) **istehsal proseslərinin və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirmək məqsədi ilə əmək predmeti və əmək vasitələrindən məqsədəuyğun istifadəsini təmin edən metodlar məcmucu**
- b) marketing proseslərini səmərəli həyata keçirmək məqədi ilə əmək predmeti və əmək vasitələrindən məqsədəuyğun istifadəsini təmin edən metodlar məcmusudur
- c) düzgün variant yoxdur
- d) insan və maliyyə resurslarını səmərəli həyata keçirmək məqsədilə əmək predmetinin məqsədəuyğun istifadəsini təmin edən metodlar məcmusudur
- e) bütün cavablar doğrudur

15: İstehsal planına əsasən kütləvi axan xəttləri hansı iki sistem əsasında qurulur

- a) **avtomat sistemi və rotor sistemi əsasında**
- b) sintetik və analitik sistem əsasında
- c) unikasiya yolu ilə və rotor sistemi əsasında
- d) avtomat və sintetik sistemi əsasında
- e) düzgün variant yoxdur

16. İstehsal planına əsasən istehsal proqramı nədir?

- a) **müəssisənin biznes planının əsas bölməsi məhsul istehsalı və realizasiya bölməsidir**
- b) müəssisənin mühasibat uçotunun əsas bölməsi
- c) düzgün variant yoxdur
- d) müəssisənin idarəetmə proqramıdır
- e) müəssisənin yenidən qurmasının əsas bölməsidir

17: İstehsal planına əsasən istehsal gücləri nə deməkdir?

- a) **yeni texnologiyanın və əməyin elmi təşkilinin tətbiqi üzrə tədbirləri nəzərə almaqla istehsal avadanlıqlarından tam istifadə etmək və müəssisənin müəyyən edilmiş nomenklaturada və çeşiddə maksimum məhsul istehsal etmək qabiliyyətidir.**
- b) müəssisənin müəyyən edilmiş nomenklatura və çeşiddən az məhsul istehsal etmək qabiliyyətidir
- c) köhnə texnologiyanın və əməyin elmi təşkilinin tətbiqi üzrə tədbirləri nəzərə almaqla istehsal avadanlıqlarından tam istifadə etmək
- d) düzgün variant yoxdur
- e) istehsal avadanlıqlarından tam istifadə etmədən müəyyən edilmiş nomenklaturadan az məhsul istehsal etmək

18: İstehsal planına əsasən istehsal gücü hansı amillərdən asılıdır?

- a) avadanlıqların sayı və məhsuldarlığı
- b) xammal və materialların keyfiyyəti, istehsal və əməyin təşkili səviyyəsi
- c) müəssisənin ixtisaslaşma səviyyəsi, avadanlığın iş vaxtı fondu
- d) **bütün variantlar düzdür**
- e) avadanlıqların keyfiyyət tərkibi

19: İstehsal planına əsasən müəssisənin istehsal gücü hansı ardıcılıqla hesablanır?

- a) **əvvəlcə aparıcı avadanlıqların istehsal gücü, sonra onun vasitəsilə aparıcı istehsal gücü və sonuncunun vasitəsilə aparıcı sexin istehsal gücü müəyyən etdirilir**
- b) yalnız avadanlıqların istehsal gücü müəyyən etdirilir
- c) çıxış gücləri ilə
- d) giriş gücləri ilə
- e) düzgün variant yoxdur

20: İstehsal planına əsasən sifarişin yerinə yetirilməsi prosesi hansı mərhələlərdən ibarətdir?

- a) sifarişin rəsmiləşdirilməsi və sifarişin yerinə yetirilməsinə hazırlıq
- b) sifarişin yerinə yetirilməsinə hazırlıq və sifarişin yerinə yetirilməsi
- c) sifarişin yerinə yetirilməsi
- d) **sifarişin rəsmiləşdirilməsi, sifarişin yerinə yetirilməsinə hazırlıq və sifarişin yerinə yetirilməsi**
- e) düzgün variant yoxdur

21. İstehsal planına əsasən istehsalın texniki hazırlanması dedikdə nə başa düşülür?

- a) **müəssisənin planlı qaydada təyin olunmuş keyfiyyətdə məhsul buraxılması üzrə texnoloji hazırlığını təmin edən qarşılıqlı əlaqəli elmi-texniki proseslər məcmusudur**
- b) lazımi dövriyyə fondlarının təşkili
- c) bütün variantlar düzdür
- d) düzgün variant yoxdur
- e) təyin olunmuş keyfiyyətdən aşağı olan məhsulun istehsalı üçün avadanlıqların hazırlanması

22 İTHVS neçə mərhələdən ibarətdir?

- a) **3**
- b) 2
- c) 4
- d) 5
- e) düzgün variant yoxdur

23: Biznes planının neçə prinsipial istiqaməti var?

- a) 2
- b) 3
- c) 4
- d) 5
- e) 6

24: Biznes-planının təyinatı hansı prinsipial məsələləri həll edir:

- a) ancaq satıla biləcək məhsulu istehsal etmək üçün məhsul satışı bazarının gələcək inkişaf perspektivlərini öyrənmək;
- b) bu, bazara lazım olan məhsulun hazırlanması və satışı üçün zəruri olan xərcləri qiymətləndirmək və nəzərdə tutulan işin potensial gəlirliliyini müəyyən etmək üçün onları məhsulun satıla biləcəyi qiymətlərlə tutuşduraraq ölçmək;
- c) yeni işin reallaşdırılmasının ilk illərində onu izləyən bütün mümkün "sualtı daşları" aşkar etmək və hadisələrin arzuolunmaz inkişafı halında layihə risklərinin minimuma endirilməsi üzrə tədbirlər təklif etmək;
- d) işin yüksəlişə doğru getdiyini və ya süquta yuvarlandığını müntəzəm olaraq təyin edə biləcək meyar və göstəriciləri müəyyən etmək.
- e) **hamısı**

25: Biznes-plan müəssisələrin qarşısında duran strateji və taktiki məsələlərə aiddir:

- a) müəssisənin bugünkü təşkilati-idarəetmə və maliyyə-iqtisadi qiymətləndirilməsi;
- b) müəssisənin sahibkarlıq fəaliyyətinin güclü tərəflərinə diqqəti cəlb edərək və zəif tərəflərini gizlətmədən potensial imkanlarının aşkar edilməsi;
- c) bu fəaliyyətin planlaşdırılan dövrünə investisiya - layihə məqsədlərinin formalaşdırılması.
- d) şirkətin inkişaf istiqamətlərinin (strategiyalar, konsepsiyalar, layihələr) iqtisadi məqsədəuyğunluğunun əsaslandırılması;
- e) **hamısı**

26: Biznes-planın əsas tərkib hissələrinə aiddir:

- a) məhsulun (xidmətin) buraxılmasının zəruriliyinin əsaslandırılması;
- b) məhsulun (xidmətlərin) buraxılma imkanlarının əsaslandırılması;
- c) potensial istehlakçıların aşkar olunması;
- d) daxili və xarici bazarlarda məhsulun rəqabət qabiliyyətinin müəyyən olunması;
- e) **hamısı**

27: Marketing planına əsasən müəssisənin ölçüsünə görə hansı növləri var?

- a) **kiçik, orta, iri**
- b) xüsusi və dövlət
- c) bələdiyyə və qarışıq
- d) gəlirli və qarışıq
- e) düzgün variant yoxdur

28: Marketing planına əsasən müəssisənin mülkiyyət formasına görə növləri hansılardır?

- a) **xüsusi, dövlət və bələdiyyə, qarışıq**
- b) sənaye, istehlak və beynəlxalq
- c) kiçik, orta, iri
- d) bütün cavablar düzgündür
- e) düzgün variant yoxdur

29. Buraxılan məhsulun mürəkkəbliyinə görə müəssisə marketing planına əsasən hansı növlərə bölünür?

- a) **aşağı, orta, yüksək**
- b) iri, kiçik
- c) sənaye, istehlak
- d) xüsusi, dövlət
- e) düzgün variant yoxdur

30.: Marketing planında maliyyə biznesi nədir?

- a) məhsul istehsalı, iş və xidmətlərin yerinə yetirilməsi, müəyyən mənəvi dəyərlərin yaradılması
- b) valyuta bazarının və qiymətli kağızlar bazarının təhlili əmtəə-pul alqı-satqı obyekti**
- c) mütəxəssislər tərəfindən verilən ödənişli məsləhətlər
- d) düzgün variant yoxdur
- e) müəssisənin maliyyə hesabatının xarici təhlili

31: Menecerin marketing siyasətinə hansı daxildir?

- a) bazar rəqabətində qiymət səviyyəsinin müəyyənləşdirilməsi
- b) məhsulun keyfiyyətinin yüksəldilməsi
- c) çeşidin yaxşılaşdırılması
- d) satışın təmin edilməsi
- e) bütün variantlar düzdür**

32: Marketingin xarici amillərinə hansılar aid deyil?

- a) istehlakçının davranışı
- b) hökumətin və yerli hakimiyyətin hərəkəti
- c) əmtəənin hazırlanma texnologiyasında nailiyyət və dəyişikliklər
- d) informasiya vasitələrinin təsiri, iqtisadiyyatın vəziyyəti
- e) daxili idarəetmə**

33: Stimullaşdırıcı marketing nə zaman tətbiq olunur ?

- a) potensial alıcıların neqativ tələbi olduqda
- b) potensial alıcıların təklif olunan əmtəəyə laqeyd münasibət bəslədikdə**
- c) potensial tələbin olması və bunu reallığa çevirmək vacib olan zaman
- d) potensial alıcıların pozitiv tələbi olduqda
- e) düzgün cavab yoxdur

34: Marketing strategiyası proqramının əsas elementləri

- a) bütün variantlar düzdür**

- b) satışdan sonrakı xidmətin təşkili
- c) satışın stimullaşdırılması metodu
- d) qiymət qoyulması
- e) əmtəələrin yayılma sxemi

35. Marketing strategiyasında əmtəələrin yayılma sxemi hansı vasitələrdən ibarətdir ?

- a) servis xidmətinin təşkili
- b) xüsusi firma mağazın vasitəsi , ticarət vasitəçiləri vasitəsi**
- c) satışın genişləndirilməsi
- d) düzgün cavab yoxdur
- e) bütün variantlar doğrudur

36: Marketing strategiyasında qiymət qoyulması elementinə nə daxildir?

- a) əmtəəyə qiymətin müəyyən edilməsi metodikası**
- b) reklamın təşkili metodları
- c) servis xidmətinin təşkili
- d) reklamın verilməsinə vacib olan xərclərin miqdarı
- e) düzgün variant yoxdur

37. Marketing strategiyasında reklam elementi nədən ibarətdir ?

- a) reklamın təşkili metodları , reklamın verilməsinə vacib olan xərclərin miqdarı**
- b) servis xidmətinin təşkili metodu
- c) əmtəəyə qiymətin qoyulması metodikası
- d) qoyulmuş vəsaitlərə gözlənilən rentabellik səviyyəsi
- e) düzgün variant yoxdur

38: Marketing strategiyasında satışın stimullaşdırılma metodu nəyin hesabına formalaşır

- a) satışın genişləndirilməsi hesabına**
- b) alıcıların cəlb edilməməsi hesabına

- c) büdcənin genişləndirilməsi hesabına
- d) satışın məhdudlaşdırılması hesabına
- e) düzgün variant yoxdur

39: Remarketing nə zaman tətbiq edilir?

- a) **tələbi bərpa etmək vacib olan zaman**
- b) potensial alıcıların neqativ tələbi olduqda
- c) tələbdə yüksəliş olduğu zaman
- d) potensial alıcıların pozitiv tələbi olduqda
- e) düzgün variant yoxdur

Bölmə: 1901Ad 1901

Suallardan 11

40: Təşkilati plana əsasən menecerin funksiyasına nə daxildir?

- a) işçiləri birgə fəaliyyətə hazırlamaq
- b) işçilərin effektiv son nəticəyə səylərini artırmaq
- c) insanlara məxsus fərdi xüsusiyyəti yumşaltmaq
- d) işin son nəticəyə görə lazımi mükafatlandırma sisteminin müəyyənləşdirilməsi
- e) **bütün variantlar doğrudur**

41: Təşkilati plana əsasən əmək məhsuldarlığı nəyi xarakterizə edir?

- a) **işçinin fəaliyyətinin effektivlik səviyyəsini**
- b) maliyyə vəsaitlərinin effektivlik səviyyəsini
- c) kapital qoyuluşunun effektivlik səviyyəsini
- d) qiymət qoyulmasını
- e) düzgün variant yoxdur

42: Təşkilati plana əsasən fərdi əmək məhsuldarlığı necə ölçülür?

- a) **vaxt vahidinə işçi tərəfindən istehsal olunan maddi nemətlərin miqdarı, yaxud məhsul vahidinə düşən vaxt xərclərinin miqdarı ilə ölçülür**
- b) işçiyə düşən əsas fondların miqdarı ilə
- c) yalnız məhsul vahidinə düşən vaxt xərclərinin miqdarı ilə
- d) işçiyə düşən əmək predmetlərinin miqdarı ilə
- e) düzgün variant yoxdur

43: Təşkilati plana əsasən əmək məhsuldarlığının ölçülməsinin əsas metodları:

- a) natural
- b) əmək
- c) dəyər
- d) natural və əmək
- e) **bütün variantlar doğrudur**

44 Marketingin idarə edilməsi prosesinə aiddir:

- a) bazar imkanlarının təhlilindən;
- b) məqsədli bazarların seçilməsindən;
- c) marketing kompleksinin işlənilib hazırlanmasından;
- d) marketing tədbirlərinin həyata keçirilməsindən ibarət olan prosesdir
- e) **hamısı**

45. Məhsula aiddir:

- a) Müxtəliflik
- b) Keyfiyyət
- c) Dizayn
- d) Brend adı
- e) **hamısı**

46 Qiymətə aiddir:

- a) Nominal qiymət
- b) Güzəştlər

- c) Malların əvəz olunması təqdirində güzəştlər
- d) Ödəmə müddəti
- e) **hamısı**

47: Həvəsləndirmə aiddir:

- a) Reklam
- b) Fərdi satış
- c) Satışın həvəsləndirilməsi
- d) İctimai əlaqələr
- e) **hamısı**

48: Yerə aiddir:

- a) Kanallar
- b) Əhatəlilik
- c) Çəşidlər
- d) Yerləşmə
- e) **hamısı**

49: Marketing planının bölmələrinə aiddir:

- a) kontrol göstəricilərinin svodkası;
- b) gündəlik marketing vəziyyətinin xülasəsi;
- c) təhlükə və imkanların siyahısı;
- d) məqsəd və problemlərin təhlili;
- e) **hamısı**

50 Marketing planının bölmələrinə aid deyil:

- a) marketing strategiyası;
- b) fəaliyyət proqramı;
- c) büdcə;
- d) nəzarət qaydası
- e) **istehsal proqramı**

Bölmə: 1902Ad 1902

Suallardan 11

Maksimal faiz 11

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

51: Təşkilati plana əsasən istehlakçılara məhsulun çatdırılması üzrə strategiyalara nə daxildir?

- a) **məhsulun bölüşdürülməsi kanalları, istehlakçıların satışdan sonrakı xidmətinin səviyyəsi, məhsulun çatdırılmasına sərf olunan xərclərin azaldılması**
- b) qiymət siyasətinin aparılması
- c) eyni məhsulların mənimsənilməsi
- d) düzgün variant yoxdur
- e) iri və ya kiçik partiyalarla məhsulun buraxılışı

52: Təşkilati plana əsasən təşkilati struktur nədir?

- a) **qoyulan məqsədə çatmaq üçün birgə əmək prosesində işçilər arasında baş verən münasibətlərdə şərtləşən bütöv bir sistemdir**
- b) marketing strategiyasını həyata keçirmək üçün tədbirlər planıdır
- c) düzgün variant yoxdur
- d) maliyyə strukturunun 1 hissəsi
- e) cavabların hamısı doğrudur

53: Təşkilati plana əsasən təşkilati struktur hansı keyfiyyətlərə malik olmalıdır?

- a) optimal effektivliyi təmin etməlidir
- b) aralıq halqalarının minimum keyfiyyətlərini əhatə etməlidir
- c) gələcək menecerləri hazırlamaq üçün şərait yaratmalıdır
- d) **bütün variantlar doğrudur**
- e) sadə və başa düşülən olmalıdır

54 Təşkilati plana əsasən idarəetmə neçə sistemdən ibarətdir?

- a) 2
- b) 3
- c) 4
- d) 5
- e) 1

55: Təşkilati plana əsasən funksional-psixoloji model necə təsvir edilir?

- a) **biznes prosesləri material və informasiya axınları yaradan müvəqqəti ardıcıl sadə əməliyyat şəklində təsvir edir**
- b) müəssisənin məqsədlərinə çatması üçün qrupun yaradılması şəklində
- c) büdcə şəklində
- d) matris şəklində
- e) düzgün variant yoxdur

56: Təşkilati plana əsasən ictimai əmək məhsuldarlığı necə müəyyən edilir?

- a) **canlı və maddiləşmiş əmək xərcləri üzrə müəyyən edilir**
- b) işçiyə düşən əsas fondların miqdarı ilə
- c) yalnız məhsul vahidinə düşən vaxt xərclərinin miqdarı ilə
- d) işçiyə düşən əmək predmetlərinin miqdarı ilə
- e) düzgün variant yoxdur

57: Təşkilati plana əsasən biznes-planın firmadaxili funksiyalarına hansı aid edilir?

- a) **firmanın inkişaf strategiyasının və fəaliyyət istiqamətlərinin müəyyən edilməsi**
- b) layihənin reallaşdırılması üçün zəruri investisiyaların cəlb edilməsi
- c) layihənin məqsədə uyğunluğunun təşkilati-maliyyə əsaslandırılması
- d) düzgün variant yoxdur
- e) fond bazarında firma səhmlərinin müvəffəqiyyətlə satılmasının təmin edilməsi

58: Məhsulun (xidmətin) alınmasının və ya satılmasının müqafatlandırılması üzrə qısamüddətli çəlbədicə tədbirlər sistemi necə adlanır?

- a) **satışın həvəsləndirilməsi**
- b) satışın optimallaşması;
- c) satışın kütləvililiyi
- d) rentabellik əmsalı;
- e) yenilik əmsalı.

59: Marketing tədqiqatlarında reklam fəaliyyətinin rolunu nəzərə alaraq onun səmərəliliyinin hansı istiqamətlər üzrə müəyyən edilməsi məqsədə uyğundur?

- a) bütövlükdə firmanın reklam siyasətinin səmərəliliyinin öyrədilməsi;
- b) eyni məqsədli auditoriya üçün ayrı–ayrı reklam vasitələrinin səmərəliliyinin tədqiqi;
- c) **müxtəlif məqsədli auditoriya üçün ayrı–ayrı reklam vasitələrinin səmərəliliyinin tədqiqi;**
- d) hamısı;
- e) düzgün cavab yoxdur.

60: Marketing tədqiqatlarında reklam fəaliyyətinin rolunu nəzərə alaraq onun səmərəliliyinin hansı istiqamətlər üzrə müəyyən edilməsi məqsədə uyğundur?

- a) bütövlükdə firmanın reklam siyasətinin səmərəliliyinin öyrədilməsi;
- b) eyni məqsədli auditoriya üçün ayrı–ayrı reklam vasitələrinin səmərəliliyinin tədqiqi;
- c) **bütövlükdə firmanın reklam siyasətinin səmərəliliyinin öyrənilməsi;**
- d) hamısı;
- e) düzgün cavab yoxdur.

61: Marketing tədqiqatlarında reklam fəaliyyətinin rolunu nəzərə alaraq onun səmərəliliyinin hansı istiqamətlər üzrə müəyyən edilməsi məqsədə uyğundur?

- a) bütövlükdə firmanın reklam siyasətinin səmərəliliyinin öyrədilməsi;
- b) eyni məqsədli auditoriya üçün ayrı–ayrı reklam vasitələrinin səmərəliliyinin tədqiqi

- c) **bir neçə KİV-in reklam məqsədilə birgə istifadəsindən əldə edilən səmərənin öyrənilməsi**
- d) hamısı;
- e) düzgün cavab yoxdur.

Bölmə: 2001Ad 2001

Suallardan 11

Maksimal faiz 11

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

62: Maliyyə sisteminin əsas elementlərinə nə daxildir?

- a) **müəssisələrin və əhəlinin maliyyə aktivləri**
- b) banklar
- c) birjalar
- d) birjadankənar bazarlar
- e) düzgün variant yoxdur

63: Maliyyə sistemində təminədi elementlərə nə daxildir?

- a) banklar
- b) birjalar
- c) birjadankənar bazarlar
- d) texniki kommunikasiyalar
- e) **bütün variantlar doğrudur**

64: Dövlət maliyyəsi nədir?

- a) **ümumi dövlət və sosial tələbatların ödənilməsi məqsədilə dövlət orqanları tərəfindən idarə olunan pul fondlarının məcmusudur**
- b) investisiya axını

- c) şəxsi pul vəsaitləri
- d) əmək haqqı və xüsusi sahibkarlıqdan alınan pul vəsaitləri
- e) düzgün variant yoxdur

65: Müəssisə maliyyəsinin planlaşdırılması nədir?

- a) **istehsal proseslərinin həyata keçirilməsi zamanı baş verən pul axınları sistemidir**
- b) dövlət və sosial tələbatların ödənilməsi məqsədilə yaradılan pul fondudur
- c) əmək haqqı və xüsusi sahibkarlıq fəaliyyətindən əldə edilən şəxsi pul vəsaitləri
- d) düzgün variant yoxdur
- e) bütün cavablar düzdür

66: Maliyyə planlaşdırılmasına əsasən əhalinin maliyyəsi nədən ibarətdir?

- a) **əmək haqqından və xüsusi sahibkarlıq fəaliyyətindən əldə edilən şəxsi pul vəsaitlərindən ibarətdir**
- b) istehsal proseslərinin həyata keçirilməsi zamanı baş verən pul axınları sistemidir
- c) dövlət və sosial tələbatların ödənilməsi məqsədilə yaradılan pul fondudur
- d) düzgün variant yoxdur
- e) bütün cavablar düzgündür

67: Maliyyə planlaşdırılmasına əsasən bazar iqtisadiyyatı şəraitində müəssisə öz fəaliyyətini həyata keçirmək üçün hansı fondu yaradır?

- a) pul vəsaitləri fondu
- b) amortizasiya fondu
- c) dövriyyə fondu
- d) sosial inkişaf fondu
- e) **bütün variantlar doğrudur**

68: Maliyyə planlaşdırılmasına əsasən pul vəsaitləri fonduna nə daxildir?

- a) dövriyyə fondları
- b) maliyyə ehtiyatları
- c) yığım fondu
- d) nizamnamə fondu
- e) **bütün variantlar doğrudur**

69 Maliyyə planlaşdırılmasına əsasən mənfəət və amortizasiya ayırmaları nəyi təmin edir?

- a) yalnız qeyri-material aktivlərin təkrar istehsalını
- b) dövriyyə fondlarının təkrar istehsalını
- c) dövriyyə və qeyri-material aktivlərin təkrar istehsalını təmin edir
- d) düzgün variant yoxdur
- e) **əsas istehsal fondlarının və qeyri – material aktivlərinin təkrar istehsalını təmin edir**

70: Maliyyə planlaşdırılmasına əsasən balans hesabatı hansı məqsəd ilə tərtib olunur ?

- a) **müəssisənin aktiv və passivlərin əyani şəkildə əks etdirmək məqsədi ilə**
- b) müəssisənin daxili və xarici tələbatını əyani şəkildə əks etdirmək üçün
- c) müəssisənin tələb və təklifini əyani şəkildə əks etdirmək üçün
- d) düzgün variant yoxdur
- e) müəssisənin dövriyyəsinə əyani şəkildə əks etdirmək üçün

71: Ödəməqabiliyyəti nədir ?

- a) **bütün kreditorlar tərəfindən təqdim edilən tələblərin və borcların ödənilməsinə müəssisənin hazır olmasıdır**
- b) satışın maksimumlaşdırılması
- c) mənfəətin maksimumlaşdırılması
- d) şirkət sahiblərinin mülkiyyətinin maksimumlaşdırılması
- e) düzgün variant yoxdur

72: Rentabellik göstəricilərə nə aiddir

- a) **aktivlərin rentabelliği, əsas fondların rentabelliği**
- b) xalis diskontlaşdırılmış gəlir
- c) xərc və investisiyanın gəlirlik indeksləri
- d) daxili gəlirlik norması
- e) düzgün variant yoxdur

Bölmə: 2101Ad 2101

Suallardan 30

73: İnvestisiyanın planlaşdırılmasına əsasən büdcələşmə idarəetmə texnologiyasına hansı aid deyil?

- a) büdcələşmənin təşkili
- b) informasiya texnologiyalarından istifadə edilməsi
- c) düzgün cavab yoxdur
- d) büdcələşmə texnologiyası
- e) **marketing**

74: İnvestisiyanın planlaşdırılması zamanı toplu büdcə hansı iki hissədən ibarətdir?

- a) **əməliyyat büdcəsi və maliyyə büdcəsi**
- b) əsas və köməkçi büdcəsi
- c) mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş büdcə
- d) düzgün variant yoxdur
- e) investisiya büdcəsi və maliyyə büdcəsi

75: İnvestisiyanın planlaşdırılması zamanı maliyyə büdcəsinə hansı daxil deyil?

- a) pul vəsaitlərinin hərəkət büdcəsi
- b) balansın proqnozu
- c) **əməliyyat büdcəsi**
- d) investisiya büdcəsi
- e) düzgün variant yoxdur

76: İnvestisiya nədir?

- a) əmək resurslarının axını
- b) səhm axını
- c) **gəlirin və sosial effektin alınması məqsədilə hər hansı firma və şirkətlərə, sosial-iqtisadi proqrama, layihəyə uzunmüddətli kapital qoyuluşudur**
- d) bütün variantlar doğrudur
- e) düzgün variant yoxdur

77. İnvestisiyaların maliyyələşdirilməsinin metodlarına hansı aiddir?

- a) səhmlərin emissiyası
- b) lizinq
- c) qarışıq maliyyələşdirmək
- d) özünü maliyyələşdirmək
- e) **bütün variantlar doğrudur**

78: İnvestisiya fəaliyyətinin növləri ?

- a) özəl investisiya fəaliyyəti
- b) dövlət investisiya fəaliyyəti
- c) xarici investisiya fəaliyyəti
- d) birgə investisiya fəaliyyəti
- e) **bütün variantlar doğrudur**

79: Kapital qoyuluşu planında hansı göstəricilərdən istifadə edilir?

- a) **bütün variantlar doğrudur**
- b) əsas fondların istismara buraxılışı
- c) kapital qoyuluşunun həcmi
- d) kapital qoyuluşuna daxil olan müəssisə tikilməsi planı
- e) istehsal güclərinin işə düşməsi

80: Texnoloji əlamətlərinə görə investisiya qoyuluşu necə bölünür?

- a) tikintiyə və montaj işlərinə
- b) maşın və avadanlıqların alınması
- c) sair kapital işlərinə və xərclərə
- d) avadanlıqların alınması və montaj işlərinə
- e) **bütün variantlar doğrudur**

81 Portfel investisiyası nədir?

- a) **faktiki səhmlərə, istiqrazlara və digər qiymətli kağızlara kapital qoyuluşu**
- b) torpaq sahəsinin alınmasına xərclər
- c) tikintiyə və montaj işlərinə kapital qoyuluşu
- d) əsas fondlar yaradılması və təkrar istehsalını təmin edən kapital əmələgətirən investisiya
- e) düzgün variant yoxdur

82: Dünya praktikasında “pul”-un hansı növlərinə rast gəlmək olar?

- a) birja növü
- b) “konkret” növ
- c) patent növü
- d) ticarət növü
- e) **bütün variantlar doğrudur**

83 Kapital əmələgətirən investisiyası nədir?

- a) **əsas fondların təkrar istehsalı və iqtisadiyyatın müxtəlif sahələrində müəssisələri inkişaf etdirmək məqsədilə qoyulmuş pul vəsaitdir**
- b) qiymətli kağızlara qoyulan kapital
- c) maliyyə aktivlərinə qoyulan kapital
- d) TMK-a qoyulan kapital
- e) düzgün variant yoxdur

84: Real investisiya nədir?

- a) qısamüddətli kapital qoyuluşudur

- b) qiymətli kağızlara və maliyyə aktivlərinə qoyulan kapital
- c) fiziki və hüquqi şəxslərin başqa şəxslərin vasitəsilə kapital qoyuluşudur
- d) düzgün variant yoxdur
- e) **uzunmüddətli kapital qoyuluşudur**

85: İnvestisiyanın planlaşdırılmasına əsasən bunlardan hansı əmtəə siyasətinə aiddir?

- a) **məhsulun adı, növü, keyfiyyəti**
- b) sosial-psixoloji meyl
- c) məhsulun istehsalına çəkilən xərclər
- d) istehsalçının qiymətə münasibəti
- e) düzgün variant yoxdur

86: İnvestisiya hansı əlamətlərinə görə təsnifləşdirilir?

- a) kapitalın yatırılma obyektinə
- b) investisiya layihələrinə iştirakının xarakterinə görə
- c) investisiya qoyma dövrünə görə
- d) mülkiyyət formasına görə
- e) **bütün variantlar doğrudur**

87: Dolayı investisiyalar dedikdə nə başa düşülür?

- a) **investorun başqa şəxslərin vasitəsilə kapital qoymasındır**
- b) fiziki və hüquqi şəxslərin qeyri-dövlət sektoruna kapital qoyuluşudur
- c) ölkənin rezidentləri tərəfindən onun ərazisində obyektlərə kapital qoyuluşudur
- d) dövlət müəssisələrinə kapital qoyuluşudur
- e) düzgün variant yoxdur

88: İnvestisiya qoyma dövrünə görə necə bölünür ?

- a) dolayı və birbaşa investisiyalar
- b) **qısamüddətli investisiyalar, uzunmüddətli investisiyalar**
- c) xüsusi və dövlət investisiyaları

- d) fiziki və hüquqi şəxslərin qeyri-dövlət sektoruna kapital qoyuluşudur
- e) düzgün variant yoxdur

89: Qısamüddətli investisiyalar dedikdə nə başa düşülür?

- a) **bir ilə qədər dövrə kapital qoyuluşudur**
- b) bir ildən çox dövrə kapital qoyuluşudur
- c) 5-7 ilə qədər dövrə kapital qoyuluşudur
- d) 2-3 ilə qədər dövrə kapital qoyuluşudur
- e) düzgün variant yoxdur

90: Uzunmüddətli investisiyalar dedikdə nə başa düşülür?

- a) bir aydan az dövrə kapital qoyuluşudur
- b) bir ilə qədər dövrə kapital qoyuluşudur
- c) **bir ildən çox dövrə kapital qoyuluşudur**
- d) üç aya qədər dövrə kapital qoyuluşudur
- e) düzgün variant yoxdur

91: Mülkiyyət formasına görə investisiyalar

- a) dolayı və birbaşa investisiyalar
- b) qısamüddətli və uzunmüddətli investisiyalar
- c) milli və xarici investisiyalar
- d) düzgün variant yoxdur
- e) **xüsusi investisiyalar, dövlət investisiyaları**

92: Xüsusi investisiyalar nədir?

- a) **fiziki və hüquqi şəxslərin qeyri-dövlət sektoruna kapital qoyuluşu**
- b) dövlət müəssisələrinə kapital qoyuluşudur
- c) investora başqa şəxslərin vasitəsilə kapital qoyuluşudur
- d) ölkənin rezidentləri tərəfindən onun ərazisində obyektlərə kapital qoyuluşudur
- e) düzgün variant yoxdur

93: Dövlət investisiyaları nədir?

- a) fiziki və hüquqi şəxslərin qeyri-dövlət sektoruna kapital qoyuluşu
- b) dövlət müəssisələrinə kapital qoyuluşudur, həmçinin dövlətin və qeyri-büdcə fondların vəsaitləridir**
- c) investorun başqa şəxslərin vasitəsilə kapital qoyuluşudur
- d) ölkənin rezidentləri tərəfindən onun ərazisində obyektlərə kapital qoyuluşudur
- e) düzgün variant yoxdur

94: Regional mənsubiyyətinə görə investisiyalar hansılardır?

- a) qısamüddətli və uzunmüddətli investisiyalar
- b) dolayı və birbaşa investisiyalar
- c) milli investisiyalar və xarici investisiyalar**
- d) xüsusi və dövlət investisiyaları
- e) düzgün variant yoxdur

95: Milli investisiyalar dedikdə nə başa düşülür?

- a) ölkələrin rezidentləri tərəfindən onun ərazisində obyektlərə kapital qoyuluşu ilə xarakterizə olur
- b) ölkənin investisiya obyektlərinə rezident olmayanların kapital qoyuluşu
- c) bir ilə qədər dövrə kapital qoyuluşudur
- d) investorun başqa şəxslərin vasitəsilə kapital qoyuluşudur
- e) düzgün variant yoxdur**

96: Xarici investisiyalar dedikdə nə başa düşülür?

- a. ölkələrin rezidentləri tərəfindən onun ərazisində obyektlərə kapital qoyuluşu
- b. maşın və avadanlıqların alınması
- c. yalnız qısamüddətli kapital qoyuluşudur
- d. ölkənin investisiya obyektlərinə rezidentlər olmayanların kapital qoyuluşudur**

e. düzgün variant yoxdur

97: Biznes layihələrinin məqsədlərini nəzərə alaraq real investisiyaları hansı qruplara aid etmək olar?

- a) əsas kapitala investisiya qoyuluşu
- b) əsaslı təmir xərcləri
- c) qeyri-maddi aktivlər
- d) dövriyyə vəsaitlərinin artırılmasına investisiyalar
- e) **bütün variantlar doğrudur**

98: İnvestisiyanın maliyyələşdirilməsi hansı mənbələrdən ibarətdir?

- a. borc vəsaitləri
- b. mərkəzləşdirilmiş resurslar
- c. xarici investisiyalar
- d. **bütün variantlar doğrudur**
- e. müəssisənin öz vəsaitləri

99: Ölkənin maliyyə sisteminin elementlərinə aiddir:

- a) **əsas və təminədi**
- b) əsas
- c) təminədi
- d) kompleks
- e) hüquqi

100: Əsas elementlərə aid deyil:

- a) dövlətin maliyyə aktivləri,
- b) müəssisələrin maliyyə aktivləri
- c) əhalinin maliyyə aktivləri
- d) **birjalar**
- e) hamısı

101 Təminədi elementlərə aid deyil:

- a) banklar,
- b) birjalar,
- c) birjadankənar bazarlar
- d) texniki kommunikasiyalar
- e) **əhalinin maliyyə aktivləri**

102: Müəssisənin inkişafına yönəldilən maliyyə resursları mənbələrinə aiddir:

- a) amortizasiya ayırmaları;
- b) bütün növ təsərrüfat və maliyyə fəaliyyətindən əldə edilən mənfəət;
- c) iştirakçıların əlavə qoyduqları pay;
- d) istiqraz və rəqəllərinin buraxılışından alınan vəsait;
- e) **hamısı**

103: İnvestisiyanın planlaşdırılmasına əsasən müəssisədə istehsal amillərindən daha səmərəli istifadə olunmasını təmin etmək nəyin əsas məqsədidir?

- a) **restrukturizasiya**
- b) reinjiniinq
- c) menecment
- d) injiniinq
- e) düzgün variant yoxdur

104: Maliyyə planlaşdırılması dördüncü mərhələsinə aiddir:

- a) Müəssisənin malik olduğu investisiya və maliyyələşdirmə imkanları təhlil edilir.
- b) Cari və gələcək qərarlar arasında əlaqəni başa düşmək və gözlənilməz
- c) Bütün mümkün qərarlardan seçilmiş variant əsaslandırılır.
- d) **Maliyyə planında müəyyən edilən məqsədlərlə müqayisədə müəssisənin nail olacağı nəticələr qiymətləndirilir.**
- e) hamısı

105: Maliyyə planının bütün bölmələrini iqtisadi məzmununa görə hansı qruplara ayırmaq olar:

- a) əsas fəaliyyət;
- b) əsas fondların təkraristehsalı;
- c) əmək kollektivinin sosial inkişafı;
- d) büdcə sistemi ilə qarşılıqlı əlaqənin əks etdirilməsi;
- e) **hamısı**

106: Müəssisənin maliyyə vəziyyətinin təhlili mütləq və nisbi əmsalların köməyi ilə hansı istiqamətlər üzrə aparılır :

- a) balansın tərkibi və strukturunun qiymətləndirilməsi;
- b) müəssisənin likvidlikinin və ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
- c) işgüzar aktivliyin qiymətləndirilməsi;
- d) **hamısı**

107 Fəaliyyətin müxtəlif istiqamətləri və məhsulun növləri üzrə plan smetalarını ümumiləşdirərək mənfəətin hesablanması ümumi ardıcılığını aiddir:

- a) Dövriyyə – realizasiyadan alınan qazanc;
- b) Məhsulun maya dəyəri;
- c) Dövrün məsrəfləri;
- d) Maliyyə əməliyyatlarının nəticələri;
- e) **hamısı**

108: Fəaliyyətin müxtəlif istiqamətləri və məhsulun növləri üzrə plan smetalarını ümumiləşdirərək mənfəətin hesablanması ümumi ardıcılığını aiddir:

- a) Məhsulun realizasiyasından alınan mənfəət;
- b) Sair realizə edilməyən məsrəflərdən alınan nəticələr;
- c) Əsas və maliyyə fəaliyyətindən alınan mənfəət;
- d) Mənfəət vergisi;
- e) **hamısı**

109: Fəaliyyətin müxtəlif istiqamətləri və məhsulun növləri üzrə plan smetalarını ümumiləşdirərək mənfəətin hesablanması ümumi ardıcılığını aiddir:

- a) Hesabat dövrünün mənfəəti;
- b) Mənfəətdən ayrılan vəsaitlər;
- c) Müəssisənin sərəncamında qalan mənfəət;
- d) Bölünməyən mənfəət.
- e) **hamısı**

110: Zərərsizlik nöqtəsinin planlaşdırılması mərhələlərinə aiddir.

- a) Müəssisədə işin vəziyyətinin və satış bazarlarında situasiyanın təhlili.
- b) İstehsal amillərinə və hazır məhsula gələcək qiymətlərin proqnozu
- c) Dəyişən və sabit xərclərin hesablanması
- d) Zərərsizlik nöqtəsinin hesablanması.
- e) **hamısı**

111: Müəssisədə büdcələşmə sistemi birinci mərhələsində həyata keçirilir:

- a) **maliyyə strukturu formalaşdırılır;**
- b) büdcənin strukturu formalaşır;
- c) idarəetmə uçotunun metodikası və proseduru işlənib hazırlanır;
- d) planlaşdırmanın reqlamenti müəyyən edilir;
- e) büdcələşmə sistemi tətbiq edilir.

112: Müəssisədə büdcələşmə sistemi ikinci mərhələsində həyata keçirilir:

- a) maliyyə strukturu formalaşdırılır;
- b) **büdcənin strukturu formalaşır;**
- c) idarəetmə uçotunun metodikası və proseduru işlənib hazırlanır;
- d) planlaşdırmanın reqlamenti müəyyən edilir;
- e) büdcələşmə sistemi tətbiq edilir.

113 Müəssisədə büdcələşmə sistemi üçüncü mərhələsində həyata keçirilir:

- a) maliyyə strukturu formalaşdırılır

- b) büdcənin strukturu formalaşır;
- c) **idarəetmə uçotunun metodikası və proseduru işlənilib hazırlanır;**
- d) planlaşdırmanın reqlamenti müəyyən edilir;
- e) büdcələşmə sistemi tətbiq edilir.

114: Müəssisədə büdcələşmə sistemi dördüncü mərhələsində həyata keçirilir:

- a) maliyyə strukturu formalaşdırılır;
- b) büdcənin strukturu formalaşır;
- c) idarəetmə uçotunun metodikası və proseduru işlənilib hazırlanır;
- d) **planlaşdırmanın reqlamenti müəyyən edilir;**
- e) büdcələşmə sistemi tətbiq edilir.

115: Müəssisədə büdcələşmə sistemi beşinci mərhələsində həyata keçirilir:

- a) maliyyə strukturu formalaşdırılır;
- b) büdcənin strukturu formalaşır
- c) idarəetmə uçotunun metodikası və proseduru işlənilib hazırlanır;
- d) planlaşdırmanın reqlamenti müəyyən edilir;
- e) **büdcələşmə sistemi tətbiq** edilir.

116: Büdcələşmə sisteminin effektivlik şəraitinə aiddir:

- a) büdcənin işlənilməsi, icrasına nəzarət və təhlili üçün metodoloji və metodiki əsasların olması;
- b) biznes-planın büdcə ilə razılaşdırılması texnologiyasının mövcud olması;
- c) aşağıdan yuxarıya ötrülən məlumatların doğru və tam olması;
- d) biznesin vəziyyəti haqqında operativ məlumatlardan istifadəyə icazənin olması;
- e) **hamısı**

117: Əməliyyat büdcəsində əks etdirilir:

- a) satış büdcəsi;

- b) istehsal büdcəsi;
- c) materiallara birbaşa xərclər büdcəsi;
- d) əmək haqqına birbaşa xərclər büdcəsi
- e) **hamısı**

118: Əməliyyat büdcəsində əks etdirilir:

- a) ümumi zavod xərcləri büdcəsi;
- b) istehsal ehtiyatları büdcəsi;
- c) kommersiya xərcləri büdcəsi;
- d) idarəetmə xərcləri büdcəsi;
- e) **hamısı**

119: Biznes-plana əsasən müəssisənin öz vəsaitləri hansılardır?

- a) amortizasiya ayırmaları
- b) daxili aktivlərin səfərbərliyi
- c) bölüşdürülməmiş gəlir
- d) **bütün variantlar doğrudur**
- e) çıxdaş olmuş əmlakın reallaşdırılmasında əldə olunan vəsait

120: Biznes-plana əsasən borc vəsaitləri hansılardır?

- a) maliyyə investisiya strukturlarının borcları
- b) bankların krediti
- c) kredit verənlərə olan borclar
- d) müəssisənin qiymətli kağızlarının emissiyasının yerləşdirilməsindən əldə olunan vəsait
- e) **bütün variantlar doğrudur**

121 Biznes-plana əsasən mərkəzləşdirilmiş resurslar dedikdə nə başa düşülür?

- a) **büdcədən ayrılmış qaytarılmayan məbləğ və güzəştli dövlət investisiya kreditləri**
- b) bank kreditləri
- c) lizinq
- d) geri qaytarılması məcburi olan məbləğ
- e) düzgün variant yoxdur

122 Biznes-plana əsasən investisiyaların maliyyələşdirilməsi metodları hansılardır?

- a) investisiya prosesini maliyyələşdirmək üçün insan resurslarının cəlbəedilmə mexanizmi kimi
- b) düzgün variant yoxdur
- c) investisiya prosesini maliyyələşdirmək üçün təbii resurslarının cəlbəedici mexanizmidir
- d) **investisiya prosesini maliyyələşdirmək üçün investisiya resurslarının cəlbəedilmə mexanizmidir**
- e) vergiödəmə mexanizmidir

123: Biznes-plana əsasən investisiyaların maliyyələşdirilməsi metodları hansılardır ?

- a) səhmlərin emissiyası
- b) özünü maliyyələşdirmə
- c) kredit maliyyələşdirilməsi
- d) lizinq
- e) **bütün variantlar doğrudur**

124 Biznes-plana əsasən kredit maliyyələşdirilməsi formaları?

- a) istiqraz borcları
- b) əhalidən borc vəsaitlərinin cəlb olunması
- c) kredit və istiqraz borcları
- d) kredit
- e) **bütün variantlar doğrudur**

125: Biznes-plana əsasən kredit dedikdə nə başa düşülür?

- a) **qaytarılmaq və faiz ödəmək şərti ilə pul və ya mal formasında borclar başa düşülür**
- b) büdcədən ayrılmış qaytarılmayan məbləğ
- c) güzəştli dövlət investisiyaları
- d) kapitalın uzunmüddətli qoyuluşudur
- e) düzgün variant yoxdur

126: Biznes-plana əsasən xalis gəlirin miqdarı hansı amillərindən asılıdır ?

- a) məhsul vahidinin reallaşdırılma qiyməti
- b) məhsul vahidinin maya dəyəri
- c) gəlirlərin vergi tarifləri
- d) reallaşdırılan məhsulun həcmi
- e) **bütün variantlar doğrudur**

127: Biznes-plana əsasən maliyyə-iqtisadi risklərə hansı aid deyil?

- a) **xammalın keyfiyyətinin qeyri-stabilliyi**
- b) qeyri-sabit tələbat
- c) vergilərin artımı
- d) dövrüvə vəsaitlərinin çatışmamazlığı
- e) alternativ məhsulun yaranması

128: Biznes-plana əsasən hansı sənədlər borc götürənin ödəməqabiliyyətini xarakterizə edir?

- a) biznes-plan
- b) hesabat tarixinə mühasibat balansı
- c) gəlirlər və zərərlər haqqında hesabat
- d) texniki-iqtisadi əsaslandırma
- e) **bütün variantlar doğrudur**

129: Biznes-plana əsasən qarışıq maliyyələşdirmə metodu nəyi nəzərdə tutur?

- a) yalnız 1 maliyyələşdirmə metodunun istifadə olunmasını
- b) müəssisənin səhmlərinin satın alınması
- c) bütün variantlar doğrudur
- d) düzgün variant yoxdur
- e) **bir neçə maliyyələşdirmə metodlarından eyni vaxtda istifadə olunmasını**

130: Biznes-plana əsasən əsas fondların maliyyələşdirilməsinin ən əlverişli metodu?

- a) **lizinq icarəsi**
- b) klirinq
- c) kredit
- d) büdcədən maliyyələşdirmə
- e) düzgün variant yoxdur

131: Biznes-plana əsasən maliyyə lizinqi nədir?

- a) **öz fəaliyyəti dövründə avadanlığın amortizasiyasının tam dəyərini və ya onun çox hissəsini, həmçinin icarə verənin gəlirini örtən məbləğin ödənməsini nəzərdə tutan razılaşmadır**
- b) müddəti amortizasiya dövründən qısa olan razılaşmadır
- c) müddəti amortizasiya dövrü ilə üst-üstə düşən razılaşmadır
- d) düzgün variant yoxdur
- e) operativ lizinqlə eyni olan razılaşmadır

132: Biznes-plana əsasən operativ lizinq nədir?

- a) **müddəti amortizasiya dövründən qısa olan razılaşmadır**
- b) müddəti amortizasiya dövründən uzun olan razılaşmadır
- c) müddəti amortizasiya dövrü ilə üst-üstə düşən razılaşmadır
- d) düzgün variant yoxdur
- e) öz fəaliyyəti dövründə avadanlığın amortizasiyasının tam dəyərinin ödənməsini nəzərdə tutan razılaşmadır

133: Biznes-plana əsasən lizinq çərçivəsində investisiyanın maliyyələşdirilməsi mənbələri?

- a) bank krediti
- b) lizinq verənin öz vəsaiti
- c) lizinq alanın xüsusi vəsaiti
- d) bütün növ bank kreditləri
- e) **bütün variantlar doğrudur**

134: Biznes-plana əsasən lizinq ödəmələrinin tərkibinə hansı elementlər daxildir?

- a) amortizasiya
- b) sövdələşməni həyata keçirmək üçün lizinq verən tərəfindən cəlb olunmuş resurslara görə ödəmə
- c) lizinq verənin riskini nəzərə almaqla hesablanmış lizinq faizi
- d) lizinq verənin gəlirini nəzərə almaqla hesablanmış lizinq faizi
- e) **bütün variantlar doğrudur**

Bölmə: 2202Ad 2202

Suallardan 14

Maksimal faiz 14

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

135: Biznes-plana əsasən investisiya maliyyələşdirilməsi mənbələrinə hansı aiddir?

- a) səhmlər və digər qiymətli kağızlar
- b) texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu
- c) daşınar və daşınmaz əmlak
- d) **bütün variantlar doğrudur**
- e) investisiya resursları kimi istifadə oluna biləcək pul vəsaitləridir

136 Biznes-plana əsasən pul ("pool") birləşmə forması nə ilə fərqlənir?

- a) **bütün iştirakçıların gəlirləri ümumi fonda daxil olur**
- b) iqiqat vergiqoyma ilə

- c) eyni növ məmulat istehsal edilməsi ilə
- d) düzgün variant yoxdur
- e) hazır məhsul istehsalının texnoloji proseslərinin ardıcılığı ilə

137: Biznes-plana əsasən qarışıq maliyyələşdirmə zamanı nəyə nəzarət etmək lazımdır?

- a) **səhmdar cəmiyyətinə məxsus paya**
- b) dövriyyə vəsaitlərinə
- c) əsas fondlara
- d) düzgün variant yoxdur
- e) bütün variantlar doğrudur

138 Azərbaycan Respublikasının "Reklam haqqında" qanunu nə zaman qəbul edilmişdir?

- a) **1997-10-03**
- b) 1996-09-02
- c) 1998-08-01
- d) düzgün variant yoxdur
- e) 2000-11-05

139: Vəsaitlər və sərvətlərə aiddir:

- a) pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar;
- b) daşınar və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq və başqa maddi sərvətlər);
- c) müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlər;
- d) texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu ("nou-hau").
- e) **hamısı**

140 İnvestisiya fəaliyyətinin növlərinə aiddir:

- a) özəl investisiya fəaliyyəti;
- b) dövlət investisiya fəaliyyəti
- c) xarici investisiya fəaliyyəti;
- d) birgə investisiya fəaliyyəti.
- e) hamısı

141 Portfel investisiya aiddir:

- a) **qiymətli kağızlara (səhmlərə, istiqrazlara və s.) və maliyyə aktivlərinə qoyulan kapitaldır.**
- b) əsas fondların təkrar istehsalı və iqtisadiyyatın müxtəlif sahələrində müəssisələri inkişaf etdirmək məqsədilə qoyulmuş pul vəsaitidir.
- c) başlıca olaraq uzunmüddətli kapital qoyuluşudur. Real investisiyanın tərkibinə əsas fondlara investisiya (əsas kapital), torpaq sahəsinin alınmasına xərclər, qeyri-material aktivlərə və dövriyyə vəsaitləri ehtiyatlarının artırılmasına qoyulan investisiya daxildir
- d) faktiki səhmlərə, istiqrazlara, vekselə və digər qiymətli kağızlara qoyulan kapitaldır. Qiymətli kağızlar əslində kapitalın kağız dublikatını ifadə edir (praktiki olaraq fiktiv kapitaldır).
- e) kommersiya və istehsal fəaliyyətinin genişlənməsi nəticəsində böyük həcmdə kredit resurslarının cəlb edilməsinə tələbatın artması ilə əlaqədardır. Bu kapital tarixən borc qiymətli kağızların alınması əsasında inkişaf etməyə başlamışdır, kağız özü kredit sənədi formasını alır və onun faiz, yaxud dividend şəklində müəyyən gəlir əldə etmək hüququ qazanır.

142: Kapital əmələgətirən investisiyaya aiddir:

- a) qiymətli kağızlara (səhmlərə, istiqrazlara və s.) və maliyyə aktivlərinə qoyulan kapitaldır.
- b) **əsas fondların təkrar istehsalı və iqtisadiyyatın müxtəlif sahələrində müəssisələri inkişaf etdirmək məqsədilə qoyulmuş pul vəsaitidir.**
- c) başlıca olaraq uzunmüddətli kapital qoyuluşudur. Real investisiyanın tərkibinə əsas fondlara investisiya (əsas kapital), torpaq sahəsinin alınmasına xərclər, qeyri-material aktivlərə və dövriyyə vəsaitləri ehtiyatlarının artırılmasına qoyulan investisiya daxildir
- d) faktiki səhmlərə, istiqrazlara, vekselə və digər qiymətli kağızlara qoyulan kapitaldır. Qiymətli kağızlar əslində kapitalın kağız dublikatını ifadə edir (praktiki olaraq fiktiv kapitaldır).
- e) kommersiya və istehsal fəaliyyətinin genişlənməsi nəticəsində böyük həcmdə kredit resurslarının cəlb edilməsinə tələbatın artması ilə əlaqədardır. Bu kapital tarixən borc qiymətli kağızların alınması

əsasında inkişaf etməyə başlamışdır, kağız özü kredit sənədi formasını alır və onun faiz, yaxud dividend şəklində müəyyən gəlir əldə etmək hüququ qazanır.

143: Real investisiyaya aiddir:

- a) qiymətli kağızlara (səhmlərə, istiqrazlara və s.) və maliyyə aktivlərinə qoyulan kapitaldır.
- b) əsas fondların təkrar istehsalı və iqtisadiyyatın müxtəlif sahələrində müəssisələri inkişaf etdirmək məqsədilə qoyulmuş pul vəsaitidir.
- c) **başlıca olaraq uzunmüddətli kapital qoyuluşudur. Real investisiyanın tərkibinə əsas fondlara investisiya (əsas kapital), torpaq sahəsinin alınmasına xərclər, qeyri-material aktivlərə və dövrüyyə vəsaitləri ehtiyatlarının artırılmasına qoyulan investisiya daxildir**
- d) faktiki səhmlərə, istiqrazlara, vekselə və digər qiymətli kağızlara qoyulan kapitaldır. Qiymətli kağızlar əslində kapitalın kağız dublikatını ifadə edir (praktiki olaraq fiktiv kapitaldır).
- e) kommersiya və istehsal fəaliyyətinin genişlənməsi nəticəsində böyük həcmdə kredit resurslarının cəlb edilməsinə tələbatın artması ilə əlaqədardır. Bu kapital tarixən borc qiymətli kağızların alınması əsasında inkişaf etməyə başlamışdır, kağız özü kredit sənədi formasını alır və onun faiz, yaxud dividend şəklində müəyyən gəlir əldə etmək hüququ qazanır.

144 Portfel (maliyyə) investisiyası :

- a) qiymətli kağızlara (səhmlərə, istiqrazlara və s.) və maliyyə aktivlərinə qoyulan kapitaldır.
- b) əsas fondların təkrar istehsalı və iqtisadiyyatın müxtəlif sahələrində müəssisələri inkişaf etdirmək məqsədilə qoyulmuş pul vəsaitidir.
- c) başlıca olaraq uzunmüddətli kapital qoyuluşudur. Real investisiyanın tərkibinə əsas fondlara investisiya (əsas kapital), torpaq sahəsinin alınmasına xərclər, qeyri-material aktivlərə və dövrüyyə vəsaitləri ehtiyatlarının artırılmasına qoyulan investisiya daxildir
- d) **faktiki səhmlərə, istiqrazlara, vekselə və digər qiymətli kağızlara qoyulan kapitaldır. Qiymətli kağızlar əslində kapitalın kağız dublikatını ifadə edir (praktiki olaraq fiktiv kapitaldır).**
- e) kommersiya və istehsal fəaliyyətinin genişlənməsi nəticəsində böyük həcmdə kredit resurslarının cəlb edilməsinə tələbatın artması ilə əlaqədardır. Bu kapital tarixən borc qiymətli kağızların alınması əsasında inkişaf etməyə başlamışdır, kağız özü kredit sənədi formasını

alır və onun faiz, yaxud dividend şəklində müəyyən gəlir əldə etmək hüququ qazanır.

145: Fiktiv kapitalın yaranmasına aiddir:

- a) qiymətli kağızlara (səhmlərə, istiqrazlara və s.) və maliyyə aktivlərinə qoyulan kapitaldır.
- b) əsas fondların təkrar istehsalı və iqtisadiyyatın müxtəlif sahələrində müəssisələri inkişaf etdirmək məqsədilə qoyulmuş pul vəsaitidir.
- c) başlıca olaraq uzunmüddətli kapital qoyuluşudur. Real investisiyanın tərkibinə əsas fondlara investisiya (əsas kapital), torpaq sahəsinin alınmasına xərclər, qeyri-material aktivlərə və dövriyyə vəsaitləri ehtiyatlarının artırılmasına qoyulan investisiya daxildir
- d) faktiki səhmlərə, istiqrazlara, vekselə və digər qiymətli kağızlara qoyulan kapitaldır. Qiymətli kağızlar əslində kapitalın kağız dublikatını ifadə edir (praktiki olaraq fiktiv kapitaldır).
- e) **kommersiya və istehsal fəaliyyətinin genişlənməsi nəticəsində böyük həcmdə kredit resurslarının cəlb edilməsinə tələbatın artması ilə əlaqədardır. Bu kapital tarixən borc qiymətli kağızların alınması əsasında inkişaf etməyə başlamışdır, kağız özü kredit sənədi formasını alır və onun faiz, yaxud dividend şəklində müəyyən gəlir əldə etmək hüququ qazanır.**

146 İntestisiyaların təsnifatına aiddir:

- a) Kapitalın yatırılma obyektlərinə görə.
- b) İntestisiya layihələrində iştirakının xarakterinə görə.
- c) İntestisiya qoyma dövrünə görə.
- d) Mülkiyyət formasına görə.
- e) **hamısı**

147: real investisiyalara aiddir:

- a) əsas kapitala investisiya qoyuluşu;
- b) əsaslı təmir xərcləri;
- c) torpaq sahələrinin və təbiətdən istifadə obyektlərinin alınmasına investisiyalar;
- d) qeyri-maddi aktivlərə (patentlər, lisenziyalar, proqram məhsulları, elmi-tədqiqat və təcrübi-konstruktor işləmələri və s.) investisiyalar;

e) hamısı

148: kapital qoyuluşunun planlaşdırılması prinsiplərinə aiddir:

- a) planın konkret və əsaslandırılmış olması;
- b) kapital qoyuluşunun həcmnin maliyyələşdirmə mənbələri ilə balanslaşdırılması;
- c) planlaşdırmanın stabilliyi;
- d) planlaşdırmanın fasiləsizliyi;
- e) **hamısı**

149: Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi prinsiplərinə hansı aiddir?

- a) metodoloji prinsiplər
- b) metodiki prinsiplər
- c) əməliyyat prinsipləri
- d) **bütün variantlar doğrudur**
- e) bütün variantlar səhvdir

150: Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən əməliyyat prinsipləri dedikdə nə başa düşülür?

- a) **informasiya-hesablama nöqtəyi-nəzərindən layihənin səmərəliliyinin qiymətləndirilməsi prosesini yüngülləşdirən prinsiplər**
- b) layihə ilə, onun spesifik xüsusiyyəti ilə layihələrin iqtisadi cəlbediciliyi
- c) işin konseptual tərəfinə aid edilən ümumi prinsiplər
- d) layihələrin iqtisadi və maliyyə cəlbediciliyi ilə birbaşa bağlı olan prinsiplər
- e) düzgün variant yoxdur

151: Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən büdcə səmərəliliyi göstəricilərində nə əks etdirilir?

- a) **respublika və yerli büdcələr üçün layihənin həyata keçirilməsinin maliyyə nəticələri**
- b) xarici şirkətlərin büdcələri üçün layihənin həyata keçirilməsinin maliyyə nəticələri
- c) transmilli korporasiyaların büdcələri üçün layihənin həyata keçirilməsinin maliyyə nəticələri
- d) düzgün variant yoxdur

152. Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən iqtisadi səmərəlik göstəriciləri nəyi nəzərə alır?

- a) **investisiya layihələrinin reallaşması ilə bağlı xərc və nəticələri**
- b) alternativ xərclərin uçotunu
- c) respublika və yerli büdcələrin maliyyə nəticələri
- d) layihənin birbaşa iştirakçıları üçün onun reallaşdırılmasının nəticələri
- e) düzgün variant yoxdur

153: Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən biznes-planın reallaşdırılması mərhələsinə hansı aiddir?

- a) biznes layihəni reallaşdıran komandanın formalaşması
- b) istehsalqabağı marketing
- c) biznes layihənin maliyyə tələblərinə uyğun olaraq maliyyələşdirilməsi üçün hazırlıq
- d) texnologiyaların əldə edilməsi və ötürülməsi
- e) **bütün variantlar doğrudur**

154: Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən qeyri-məqbul reklam dedikdə nə başa düşülür?

- a) **haqsız, qeyri-dəqiq, qeyri-etik reklamdır**
- b) şirkətin xüsusi yaratmaq məqsədi daşıyan reklam
- c) xatırladıcı reklam
- d) düzgün variant yoxdur
- e) son məqsədi gəlir əldə etməkdən ibarət olan reklam

155. Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən biznes-planın yerinə yetirilməsində nəyin müntəzəm aparılması vacibdir?

- a) **monitorinqin**
- b) marketinqin
- c) modernizasiyanı
- d) rekonstruksiyanı
- e) düzgün variant yoxdur

156: Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən böyük layihələr zamanı bəzi tapşırıqlara (məs. detallaşdırılmış injiniring) əsasən necə həyata keçirilir?

- a) **subkontraktla**
- b) monitorinqlə
- c) kontraktsiz
- d) düzgün variant yoxdur
- e) dəyirmi masa əsasında

157. Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən xərclərə nəzarət nədir?

- a) **hansı məqsədlər üçün və nə qədər xərclər ayrılmışdır**
- b) təşkilat müddətinin göstərilməsi
- c) məhsulun davamlı istehsal edilməsi
- d) ehtiyatların həcmnin öyrənilməsi
- e) düzgün variant yoxdur

158: Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən şərait üzrə prosesi həmçinin necə adlandırmaq olar?

- a) **günlər üzrə idarəetmə**
- b) istehsal üzrə idarəetmə
- c) illər üzrə idarəetmə
- d) düzgün variant yoxdur
- e) bütün variantlar düzdür

159: Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən nəticələr üzrə idarəetmə zamanı firma və şirkətlərin imkanlarından necə istifadə olunmalıdır?

- a) **elə istifadə olunmalıdır ki, fəaliyyət planı strateji səviyyədən iş vaxtının fərdi istifadə planınadək irəliləsin**
- b) elə istifadə olunmalıdır ki, fəaliyyət planı strateji səviyyədən iş vaxtının fərdi istifadə planından kənara çıxmasın
- c) düzgün variant yoxdur
- d) dar çərçivədə istifadə edilsinlər
- e) bütün cavablar düzgündür

160: Bunlardan hansını idarəetmənin əsas meyarlarına aid etmək olar?

- a) **yaradıcı yanaşma, planların yerinə yetirilməsinin vacibliyi və əzm nəticələr üzrə**
- b) səhmdar cəmiyyətləri, kooperativlər.
- c) məhdud məhsuliyətli cəmiyyətlər
- d) istehsalın təşkili üzrə
- e) heç bir variant düz deyil

161 Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən nəticələr üzrə idarəetmənin əsas cəhətlərindən birinə hansını aid etmək olar?

- a) **planlaşdırılmış və ya gözlənilən nəticələrlə yanaşı təsadüfi hallara diqqətli yanaşma**
- b) yalnız təsadüfi hallara diqqətli yanaşma
- c) yalnız subyektiv qərarların qəbulunu
- d) düzgün variant yoxdur
- e) yalnız planlaşdırılmış hallara diqqətli yanaşma

162: Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq istehsal sisteminin alt sistemlərinə hansılar aiddir?

- a) müəssisə
- b) sex
- c) sahə
- d) "insan-maşın" sahəsi

e) **bütün variantlar düzdür**

163: Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq müasir istehsalın idarəedilməsinə sistemli yanaşma harada yaranıb ?

- a) **ABŞ**
- b) Rusiya Federasiyası
- c) İran İslam Respublikası
- d) Fransa
- e) düzgün variant yoxdur

164 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq sistemin mahiyyətini əks etdirmək üçün hansı vasitələrdən istifadə olunur?

- a) qrafik
- b) matrisa
- c) həlletmə ağacı
- d) riyazi metodlar
- e) **bütün variantlar doğrudur**

165 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq sistemli yanaşma əsasında kompüterlərin istifadəsi nəyə imkan verir?

- a) **istehsalın idarəetmə metodlarını və quruluşunu təkmilləşdirməyə**
- b) insanların idarəetmə metodlarını çətinləşdirməyə
- c) informasiyanın ləng alınmasına
- d) resurs çatışmamazlığına
- e) düzgün variant yoxdur

166: Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq təşkilatlar xarici mühitlə dinamik əlaqədə olduğuna görə necə sistem kimi qəbul olunurlar?

- a) **açıq**
- b) qapalı
- c) xaotik

- d) iyerarxik
- e) düzgün variant yoxdur

167 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq idarəetmənin qərarlarının qəbulu hansı mərhələlər üzrə aparılır?

- a) variantların təhlili
- b) hər variantla bağlı nailiyyətlərin qiymətləndirilməsi
- c) hər variantla bağlı itkilərin qiymətləndirilməsi
- d) reallaşdırılan qərarların faktiki nəticələrinin qiymətləndirilməsi
- e) **bütün variantlar düzdür**

168 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq rəşional (səməəli) qərar dedikdə nə başa düşülür?

- a) **obyektiv təhlilə əsaslanmış seçim**
- b) subyektiv təhlilə əsaslanmış seçim
- c) heç bir təhlilə əsaslanmış seçim
- d) yalnız intuisiyaya əsaslanmış seçim
- e) düzgün variant yoxdur

169 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq bunlardan hansı təhlil prosesinin mərhələsinə aiddir?

- a) alternativ variantın qiymətləndirilməsi
- b) problemlərin formalaşması
- c) tədqiqat-məlumatların toplanması
- d) alternativ variantların hazırlanması
- e) **bütün variantlar doğrudur**

170: Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq əməliyyatların tədqiqi metodlarından fərqli olaraq sistemli təhlil nə üçün istifadə edilir?

- a) **daha geniş,mürəkkəb məsələlərin həlli üçün**
- b) geniş olmayan məsələlər üçün
- c) mürəkkəb olmayan məsələlərin həlli üçün
- d) düzgün variant yoxdur
- e) cüzi məsələlərin həlli üçün

171: Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq idarəetmədə sistemli yanaşmanın əsasını hansı sistem təşkil edir?

- a) **informasiya sistemi**
- b) maliyyə sistemi
- c) marketinq sistemi
- d) düzgün variant yoxdur
- e) cavabların hamısı doğrudur

172 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq təşkilatın qeyri-formal quruluşu dedikdə nə başa düşülür?

- a) insanlararası münasibətlər
- b) ən-ənələr
- c) yazılmamış etik qaydalar
- d) normalar
- e) **bütün variantlar doğrudur**

173 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq istehsal sözü altında nə başa düşülür?

- a) **əmtəənin istehsalı və xammalın emalı**
- b) əmtəənin bazarda satışı
- c) əmtəənin reklamı və reallaşdırılması
- d) düzgün variant yoxdur
- e) əmtəənin rəqabətqabiliyyətinin çoxaldılması

174: Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq əməliyyat” terminin “istehsaldan” fərqi nədədir?

- a) **“əməliyyat” termini daha genişdir, çünki o, həm əmtəənin istehsalına, həm də xidmətin göstərilməsinə aiddir**
- b) istehsal “əməliyyat” terminindən daha genişdir
- c) “əməliyyat” termini ancaq əmtəənin istehsalına aiddir
- d) düzgün variant yoxdur
- e) “əməliyyat” termini dardır, çünki ancaq xidmət göstərilməsinə aiddir

175: Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq bunlardan hansı istehsal sisteminin idarə edilməsinə aiddir?

- a) istehsal sisteminin işlənib hazırlanması haqqında qərarların qəbulu
- b) istehsal proseslərinin hazırlanması haqqında qərarların qəbulu
- c) istehsal güclərinin yerləşdirilməsi haqqında qərarların qəbulu
- d) istehsal sisteminin tətbiqi haqqında qərarların qəbulu
- e) **bütün variantlar doğrudur**

176 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına əsasən adaptasiya üsulu hansı deviz altında həyata keçirilir?

- a) **“Roma birdən tikilməyib”**
- b) **“1 addım irəliyə, 2 addım geriyə”**
- c) düzgün variant yoxdur
- d) bütün variantlar düzdür

177: Kontrolinq idarəetmə sisteminin konsepsiyasına əsasən adaptasiya üsulunun müsbət cəhəti nədədir?

- a) **az müqavimətə, həmçinin rəhbərliyin az diqqət etməsi və daha az resursların sərf olunmasında**
- b) daha çox müqavimətlə qarşılaşır
- c) rəhbərliyin çox diqqət etməsi tələb edilir
- d) daha çox resursların sərf olunması
- e) düzgün variant yoxdur

178: Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq planın yerinə yetirilməsinə səmərəli nəzarət etmək üçün əvvəlcədən nəyi müəyyən etmək lazımdır?

- a) **nəzarət funksiyalarını**
- b) idarəetmə funksiyalarını
- c) proqnozlaşdırılmanı
- d) düzgün variant yoxdur
- e) cavabların hamısı doğrudur

179 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq sistemli-məqsədli yanaşma nəyə yönəlib?

- a) **tətbiq olunan obyektin bütün spesifik xassələrinin öyrənilməsinə və onun quruluşu və təşkilinin müəyyən edilməsinə**
- b) planlaşdırılmış və ya gözlənilən nəticələrlə yanaşı təsadüfi hallara
- c) planda nəzərdə tutulan xərclərə
- d) müəssisənin rentabelliyyənin qiymətləndirilməsinə
- e) düzgün variant yoxdur

180 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq iqtisadi təhlil nədir?

- a) **xərclərin və gəlirinn qiymətləndirilməsi metodlarının məcmusudur**
- b) layihənin təhlili
- c) ətraf mühitin təhlili
- d) SWOT-təhlil
- e) düzgün variant yoxdur

181: Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq bunlardan hansı istehsal resurslarına aiddir?

- a) təbii resurslar
- b) əmək resursları
- c) maliyyə resursları
- d) maddi resurslar
- e) **bütün variantlar düzdür**

182 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq sistemli təhlilin məqsədi nədən ibarətdir?

- a) **istehsalın səmərəliliyinin artırılmasına yönəldilmiş məqsədlərin və strategiyasının seçilməsi üçün tələb olunan məsləhətləri və tapşırıqları menecerlərə verməkdən**
- b) istehsalın səmərəliliyinin artırılmasına yönəldilmiş məqsədlərin seçilməsi üçün tələb olunan məsləhətləri mühasibatlara verməkdən
- c) restrukturizasiyadan
- d) düzgün variant yoxdur
- e) məhsul və xidmətlərin reallaşdırılmasından

183: Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq "Məqsədli idarəetmə" termininin istifadəsi nəyi göstərir?

- a) **firmanın fəaliyyətinin idarə edilməsində sistemli yanaşma metodologiyasından istifadəsini**
- b) firmanın fəaliyyətinin idarə edilməsində iyerarxik yanaşma metodologiyasından istifadəsini
- c) firmanın fəaliyyətinin idarə edilməsində xaotik yanaşma metodologiyasından istifadəsini
- d) düzgün variant yoxdur
- e) cavabların hamısı doğrudur

184 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq istehsal vahid birliyi nədən ibarətdir?

- a) **eyni istehsal tapşırığının yerinə yetirilməsi ilə məşğul olan fəhlələrdən**
- b) eyni istehsal tapşırığının yerinə yetirilməsi ilə məşğul olmayan fəhlələrdən
- c) yalnız avadanlıqlardan
- d) eyni istehsal tapşırığını yerinə yetirməyən istehsal sahələrindən
- e) düzgün variant yoxdur

185: Kontrollinq hansı amillərdən asılıdır:

- a) müəssisənin ölçüsü (məşğulların sayı, istehsalın həcmi);
- b) istehsalın diversifikasiya səviyyəsi, buraxılan məhsulların nomenklaturası;
- c) yaranmış rəqabət səviyyəsi;
- d) idarəetmə heyətinin ixtisaslaşdırılması;
- e) **hamısı**

186: Konrollinq hansı amillərdən asılı deyil:

- a) müəssisənin ölçüsü (məşğulların sayı, istehsalın həcmi);
- b) istehsalın diversifikasiya səviyyəsi, buraxılan məhsulların nomenklaturası;
- c) yaranmış rəqabət səviyyəsi

- d) idarəetmə heyətinin ixtisaslaşdırılması;
- e) **əmək bazarı**

187: Kontrollinqin fazalarına aiddir:

- a) qərar qəbulu
- b) Kontrollinqin müəssisə «qapısından» içəri daxil ol-ma-sı
- c) Möhkəm mövqelərin tutulması
- d) Kontrollinq funksiyalarının əhəmiyyətinin və həc-mi-nin artması fazası
- e) **hamısı**

188: Menecerlərə əsasən istehsal sahəsi dedikdə nə başa düşülür?

- a) **müəssisədə konkret məsələnin, tapşırığın yerinə yetirilməsinə məsuliyyət daşıyan formal bir qrup**
- b) hər hansı bir məsuliyyət daşımayan işçi qrup
- c) müəssisədə konkret məsələnin həlli üçün yaradılan qeyri-formal qrup
- d) düzgün variant yoxdur
- e) müəssisədən kənar fəaliyyət göstərən qeyri-formal qrup

189: Menecerlərə əsasən yardımçı istehsal nə kimi xidmətlər həyata keçirir?

- a) istehsal sahələri üçün təmir
- b) istehsal sahələri üçün daşımalar
- c) materialların saxlanması
- d) **bütün variantlar düzdür**
- e) düzgün cavab yoxdur

190: Mincer qrupunun fikrinə əsasən Yapon firmaları ABŞ firmalarından fərqli olaraq istehsal gücünün genişləndirilməsində nədən çəkinirlər?

- a) **özgə kompaniyaları almaqdan**
- b) müştərək firmaların yaradılmasından
- c) səhmdar cəmiyyətlərinin yaradılmasından
- d) düzgün variant yoxdur
- e) rəqabətdən

191: Mencerin fikrinə əsasən kontrolinq nədir?

- a) **müəssisənin fəaliyyətinin fasiləsiz monitorinqi**
- b) müəssisənin fasiləsiz marketinq fəaliyyəti
- c) müəssisənin fəaliyyətinin nəzarətsizliyi
- d) müəssisənin likvidasiyası
- e) düzgün variant yoxdur

192: Mencer qrupunun fikrinə əsasən kontrolinqin vəzifəsi nəyə nail olmağa yönəlib?

- a) **müəssisənin idarə edilməsi prosesini onun sahiblərinin qoyduğu bütün məqsədlərə nail olmağa**
- b) yüksək maaşlarla təmin edilməsinə
- c) qeyri-dəqiq informasiya təminatına
- d) pul vəsaitlərinin çoxalmasına
- e) düzgün variant yoxdur

193 Mencer qrupunun fikrinə əsasən kiçik müəssisələrdə kontrolinqin əsas funksiyalarını kim yerinə yetirir?

- a) **firma rəhbəri və ya onun müavini**
- b) mühasibatçı
- c) marketoloq
- d) HR menecer
- e) düzgün variant yoxdur

194 Mencerin kontrolinqin müəssisələrdə yerinə yetirdiyi funksiyaların həcmi hansı amillərdən asılıdır?

- a) **istehsalın diversifikasiya səviyyəsindən**
- b) istehsalın unifikasiya səviyyəsindən
- c) istehsalın kooperasiya səviyyəsindən
- d) düzgün variant yoxdur
- e) bütün cavablar düzgündür

195: Mencer qrupunun fikrinə əsasən kontrolinqin „kiçik addımlarla” tətbiq edilməsi dedikdə nə başa düşülür?

- a) **köhnə idarəetmə strukturunda qarşıya qoyulmuş məqsədə yavaş irəliləmə ilə kiçik dəyişikliklərin edilməsi nəzərdə tutulur.**
- b) köhnə idarəetmə strukturunda heç bir dəyişikliklərin edilməməsi
- c) köhnə idarəetmə strukturunda qarşıya qoyulmuş məqsədə doğru intensiv irəliləmə
- d) düzgün variant yoxdur
- e) köhnə idarəetmə sisteminin intensiv və qəti dəyişdirilməsi

196 Mencer fikrinə əsasən kontrolinqin “kiçik addımlarla” tətbiq edilməsinin üstünlüyü nədədir?

- a) yenidənqurma prosesinin ləngiməsi
- b) müəssisə daxilində aparılan dəyişikliklərə qarşı böyük müqavimətin olması
- c) müəssisə daxilində güclü çəkişmə təhlükəsinin yaranması
- d) düzgün variant yoxdur
- e) **müəssisə daxilində aparılan dəyişikliklərə qarşı böyük müqavimətin olmaması**

197: Mencer qrupunun fikrinə əsasən kontrolinqin „kiçik addımlarla” tətbiq edilməsinin çatışmazlığı nədən ibarətdir?

- a) müəssisə daxilində aparılan dəyişikliklərə qarşı böyük müqavimətin olmaması
- b) **yenidənqurma prosesinin ləngiməsində**
- c) yenidənqurma prosesinin sürətlənməsi
- d) düzgün variant yoxdur
- e) bütün cavablar düzgündür

198 Mencer qrupunun fikrinə əsasən kontrolinqdə “bomba atma” prinsipi nə deməkdir?

- a) **köhnə idarəetmə sisteminin intensiv və qəti dəyişdirilməsi deməkdir.**
- b) köhnə idarəetmə sistemini dəyişməz qalması deməkdir

- c) köhnə idarəetmə sisteminin kiçik addımlarla dəyişilməsi deməkdir
- d) düzgün variant yoxdur
- e) yenidənqurma prosesinin ləngiməsində

199 Mencerlərin fikrinə əsasən strateji kontrolinq nə üçün nəzərdə tutulub?

- a) düzgün variant yoxdur
- b) yalnız qısamüddətli məqsədlər üçün
- c) həm qısa, həm uzunmüddətli məqsədlər üçün
- d) uzunmüddətli perspektivlər üçün**
- e) qısamüddətli məqsədlər üçün

200 Mencer qrupunun fikrinə əsasən logistika nə haqqında elmdir?

- a) **xammalın, materialların və başqa əmtəə-material dəyərlərinin „dəqiq vaxtında ”** prisiipi ilə lazımi yerə çatdırılmasının səmərələşdirilməsi haqqında
- b) “nə istehsal etmək”, “necə istehsal etmək” və “hansı keyfiyyətdə istehsal etmək” suallarına cavab verən elmdir
- c) düzgün variant yoxdur
- d) yalnız xammalın lazımi yerə çatdırılmasının səmərələşdirilməsi
- e) xammalın və materialın qəbulu haqqında

201 Mencer qrupunun fikrinə əsasən operativ kontrolinq nələr üçün nəzərdə tutulub?

- a) uzunmüddətli perspektivlər üçün
- b) həm uzunmüddətli, həm qısamüddətli məqsədlər üçün
- c) ortamüddətli məqsədlər üçün
- d) düzgün variant yoxdur
- e) qısamüddətli məqsədlər üçün**

202: Mencerin fikrinə əsasən bunlardan hansı investisiya obyektlərinin qiymətləndirilməsi metodlarına aiddir?

- a) qalıq prinsipi
- b) “ABC təhlil” metodu
- c) xərclər üzrə müqayisə metodu**

- d) direkt - kosting
- e) düzgün variant yoxdur

203 Mencer qrupunun fikrinə əsasən kiçik müəssisələr üçün kontrolinqin hansı əlamətlərindən istifadə tövsiyə edilir?

- a) ABC təhlil
- b) itkisizlik nöqtəsində müqdar təhlili**
- c) ətraf mühitin analizi
- d) keyfiyyət analizi
- e) düzgün variant yoxdur

204 Mencer qrupunun fikrinə əsasən Yaponiyada işlənilib hazırlanmış keyfiyyət dərnəkləri dedikdə nə başa düşülür?

- a) müəssisənin əməkdaşlarından ibarət hər hansı istehsal problemini həll etmək üçün yaradılan qrup**
- b) xaricdən dəvətli olan işçilərdən ibarət qrup
- c) məhsulun istehsalı üçün yaradılan qrup
- d) maliyyə vəsaitlərinin cəlbə üçün kənardan dəvətli olan qrupu
- e) düzgün variant yoxdur

205: Mencer qrupunun fikrinə əsasən operativ kontrolinq hansı iqtisadi göstəricilərə nəzarət edir?

- a) likvidlik
- b) rentabellik
- c) məhsuldarlıq
- d) mənfəət
- e) bütün variantlar düzgündür**

206: Mencerin fikrinə əsasən bunlardan hansı kontrolinq alətinə aiddir?

- a) müəssisənin proqnozlaşdırma sistemi
- b) müəssisənin yalnız büdcələşdirmə sistemi

- c) müəssisənin maliyyələşdirmə sistemi
- d) düzgün variant yoxdur
- e) **müəssisənin planlaşdırma və büdcələşdirmə sistemi**

207: Mencer qrupunun fikrinə əsasən bunlardan hansı kontrolinqin əsas funksiyası və vəzifələrinə aiddir?

- a) **analitik informasiya təminatı**
- b) istehsal təminatı
- c) subyektivlik
- d) maliyyə təminatı
- e) düzgün variant yoxdur

208: Mencer qrupunun fikrinə əsasən ilk dəfə kontrolinq nə üçün istifadə edilib?

- a) **cari uçot vəzifələrinin həlli üçün**
- b) ətraf mühitin təhlili üçün
- c) strateji məsələlərin həlli üçün
- d) taktiki məsələlərin həlli üçün
- e) düzgün variant yoxdur

209: Mencer qrupunun fikrinə əsasən Yapon firmaları istehsalın inkişaf vasitələri arasında əsas üstünlüyü nəyə verirlər?

- a) **müştərək kommersiya müəssisələrinin yaradılması**
- b) inhisarçı müəssisələrin yaradılması
- c) transmilli müəssisələrin yaradılması
- d) düzgün variant yoxdur
- e) bütün cavablar düzdür

210 Mencer qrupunun fikrinə əsasən Yapon firmalarının istehsal gücünün genişləndirilməsində özgə kompaniyaları almaqdan çəkinməklərinə səbəb nədir?

- a) heyətin idarə edilməsində işçilərin ömürlük işə götürülməsi və qərarların qrup şəklində qəbul edilməsi
- b) heyətin idarə edilməsində işçilərin kontraktlı işə götürməsi**
- c) qərarların bir şəxs tərəfindən qəbul edilməsi
- d) düzgün variant yoxdur
- e) bazar iqtisadiyyatı

211: İdarəetmə stilinin seçilməsi zamanı konprolinq xidmətinin yaradılmasının pozitiv aspektlərinə hansıları aid etmək olar?

- a) müəssisənin maliyyə-iqtisadi vəziyyəti haqqındakı informasiya müxtəlif yerdə yerləşir
- b) müəssisənin maliyyə-iqtisadi vəziyyəti haqqındakı informasiya almağı çətindir və ləngdir
- c) düzgün variant yoxdur
- d) müəssisənin maliyyə - iqtisadi vəziyyəti haqqındakı informasiya bir yerdə mərkəzləşir və onu kifayət qədər operativ əldə etmək mümkündür**
- e) təşkilatdaxili funksional dəyişiklik müxtəlif konfrantasiyaya səbəb olur

212 İdarəetmə stilinin seçilməsi zamanı kontrolinq xidmətinin neqativ aspektlərinə hansını aid etmək olar?

- a) müəssisənin maliyyə-iqtisadi vəziyyəti haqqında informasiyanın 1 yerdə mərkəzləşdirilməsi
- b) kontrolinq xidmətinin digər departamentlərdən daha ön siraya keçməsi və təşkilatdaxili funksional dəyişikliyi , müəssisə daxilində müxtəlif konfrantasiyaya səbəb ola bilər**
- c) vahid standartlar və planlaşdırmaların tətbiqi
- d) düzgün variant yoxdur
- e) uçot, nəzarət və hesabat qaydalarının asanlaşması

213 İdarəetmə stilinin seçilməsi zamanı AİS-lərin əsas məqsədi nədir?

- a) informasiyanı elə yığmaq, birləşdirmək ki, ona müdaxilə çətin olsun
- b) informasiyanı elə yığmaq ki, onun istifadəsi ləng olsun
- c) düzgün variant yoxdur
- d) bütün cavablar düzdür

- e) **informasiyanı elə yığmaq, tematik birləşdirmək və emal etməkdir ki, istifadəçi interpretasiyası üçün informasiyaya sürətli və rahat giriş təmin edilsin**

214: İdarəetmə stilinin seçilməsi zamanı informasiyanın daxili mənbələrinə hansı aiddir?

- a) elektron və kağız daşıyıcıları formasında olan materiallar
- b) diskə yazılmış məlumatlar
- c) **əməliyyat işləri üçün nəzərdə tutulmuş tranzasion sistemlər, həmçinin müştərilərlə filial və nümayəndələrin müştərə əməliyyatları**
- d) firmaxarici əməliyyatların yerinə yetirilməsi üçün məlumatlar
- e) düzgün variant yoxdur

215: İdarəetmə stilinin seçilməsi zamanı informasiyanın xarici mənbələrinə nə aiddir?

- a) elektron və kağız daşıyıcıları formasında müəssisənin müştəriləri və partnyorları tərəfindən təqdim olunmuş materiallar və məlumatlar
- b) əməliyyat işləri üçün nəzərdə tutulmuş tranzasion sistemlər
- c) qanunvericilik
- d) düzgün variant yoxdur
- e) bütün cavablar düzdür

216: İdarəetmə stilinin seçilməsi zamanı verilənlərin formalaşmasında hansı mənbələr ilə ola bilər?

- a) verilənlərin daxili ziddiyyətliyi
- b) verilənlərin daxil edilməsinin təhlükəsizliyi
- c) sistemin bütünlüklə fəaliyyəti konkretliyinin yoxlanması
- d) **bütün variantlar doğrudur**

217: İdarəetmə stilinin seçilməsi zamanı verilənlərin aqreqatlaşdırılması dedikdə nə başa düşülür?

- a) verilənlərin daxili ziddiyyətliliyi
- b) müxtəlif detallaşdırma səviyyəsində verilənlərin qarşılıqlı əlaqə sisteminin qurulması mexanizmlərindən istifadə edilməsi**
- c) altsistemlərin avtonom rejimində işlənməsi mümkünlüyü
- d) düzgün variant yoxdur
- e) verilənlərin təhlili, itkilərin qiymətləndirilməsi

218: İdarəetmə stilinin seçilməsi zamanı menecer nəyi müəyyən edir?

- a) makroiqtisadi göstəriciləri
- b) fond birjalarında ümumi vəziyyəti
- c) düzgün variant yoxdur
- d) iqtisadi sabilliyi
- e) müxtəlif fəaliyyət növləri ilə məşğul olan işçilərin hansı məqsədlərə nail olmalarını müəyyən edir.**

219: İdarəetmə stilinin seçilməsi zamanı menecerlər nəyə xüsusi diqqət yetirməlidirlər?

- a) biliklərə
- b) bacarıqlara
- c) şəxsi keyfiyyətlərə
- d) işgüzar keyfiyyətlərə
- e) bütün variantlar doğrudur**

220: İdarəetmə stilinin seçilməsi zamanı menecerin əsas vəzifə funksiyasına nə aiddir?

- a) mühasibat uçotunun aparılması
- b) idarəetmə qərarlarının işlənilib hazırlanması və qəbul edilməsi**
- c) bazarda vəziyyətin öyrənilməsi
- d) reklam
- e) düzgün variant yoxdur

221: İdarəetmə stilinin seçilməsi zamanı planlaşdırma prosesi özünə nəyi aid edir?

- a) necə etmək haqqında qərar qəbulunu
- b) nə vaxt etmək haqqında qərar qəbulunu
- c) kimin edəcəyini müəyyən etmək haqqında qərar qəbulunu
- d) bütün variantlar doğrudur**
- e) nə etmək etmək haqqında qərar qəbulunu

222: Kontrolizə olan tələblər hansılardır?

- a) müəssisənin inkişaf proqnozunu və onun yerinə yetirilməsi yollarını göstərmək**
- b) müəssisənin modernizasiya proqnozunu və onun yerinə yetirilməsinin yollarını göstərmək
- c) müəssisənin restrukturizasiya proqnozunu və onun yerinə yetirilməsinin yolunu göstərmək
- d) düzgün variant yoxdur
- e) müəssisənin likvidasiya proqnozunu və onun yerinə yetirilməsinin yollarını göstərmək

223 İdarəetmə stilinin seçilməsi zamanı aşağı səviyyənin rəhbərlərinin öhdəlikləri hansılardır?

- a) yuxarı səviyyənin rəhbərlərinin işini koordinasiya etmək
- b) işçilərin fəaliyyətin nəzarətdən keçirir və istiqamətlədirir**
- c) orta səviyyənin rəhbərlərinin işini koordinasiya etmək
- d) düzgün variant yoxdur
- e) ümumi strategiyayı müəyyən etmək

224: İdarəetmə stilinin seçilməsi zamanı marketing şöbəsinin rəhbərləri nə ilə məşğul olmalıdır?

- a) satışı təşkil edir, istehsal olunmuş əmtəə və xidmətlər üçün alıcılar tapır**
- b) mühasibat uçotu aparır
- c) işçiləri işə qəbul edir
- d) testləşmə və anketləşmə aparır
- e) düzgün variant yoxdur

225: İdarəetmə stilinin seçilməsi zamanı maliyyəçilər nəyə cavabdehdirlər?

- a) tabelikdə olanların işə gecikməməsi üzrə
- b) satışın təşkili üzrə
- c) **mühasibat uçotu, aktivlərin mövcud olması və kapital qoyuluşu** üzrə
- d) əmtəə və xidmətlər üçün alıcıları tapmaq üzrə
- e) düzgün variant yoxdur

226: İdarəetmə stilinin seçilməsi zamanı texniki direktor nə üzrə məsuliyyət daşıyır?

- a) **məhsul və xidmətlərin istehsal prosesi** üzrə
- b) aktivlərin mövcud olması üzrə
- c) kapital qoyuluşu üzrə
- d) əmtəə və xidmətlərin satışı üzrə
- e) düzgün variant yoxdur

227: İdarəetmə stilinin seçilməsi zamanı kadrlar şöbəsinin müdiri nə üzrə cavabdehdir?

- a) aktivlərin mövcud olması üzrə
- b) **işçilərin işə götürülməsi və kadrların ixtisasının artırılması** üzrə
- c) məhsul və xidmətlərin istehsal prosesi üzrə
- d) kapital qoyuluşu üzrə
- e) düzgün variant yoxdur

228: İdarəetmə stilinin seçilməsi zamanı istehsala nəzarət, məhsulun çeşid və keyfiyyətinin yoxlanılması hansı rəhbərlər tərəfindən icra edilir?

- a. maliyyə müdiri
- b. marketing müdiri
- c. kadrlar şöbəsinin müdiri
- d. **texniki direktor**
- e. prezident

229: İnsan resurslarının idarə edilməsi zamanı şəxsiyyətin spesifik xüsusiyyətlərinə nəyi aid etmək olar?

- a) xüsusi bilikləri
- b) bacarıqları
- c) səriştəliliyi
- d) informasiyalılığı
- e) **bütün variantlar düzdür**

230: İnsan resurslarının idarə edilməsi zamanı emosional tarazlıq necə ifadə olunur?

- a) rəhbərin bütün emosional təzahürlərini büruzə etməkdə
- b) rəhbərin bütün emosional təzahürlərini nəzarətdə saxlamaq imkanına malik olmamaqda
- c) düzgün variant yoxdur
- d) **rəhbərin bütün emosional təzahürlərinin nəzarətdə saxlanması**
- e) rəhbərin bütün emosional təzahürlərinin azad olmasında

231: İnsan resurslarının idarə edilməsi zamanı rəhbərin müstəqilliyi nə ilə ifadə edilir?

- a) kolleqa və ya tabelikdə olanların məsləhətlərinə qulaq asmaması ilə
- b) rəhbər özünü nə qədər sərbəst aparırsa, onun müstəqilliyi də bir o qədər çox təzahür edir
- c) rəhbər ortaya çıxmış problemlə bağlı öz nöqteyi-nəzərinə sahib olmaması
- d) **rəhbərin öz peşəkar və insani simasına malik olması ilə və bu xüsusiyyətləri tabelikdə olan insanlar dəstəkləsin**
- e) bütün variantlar düzdür

232: İnsan resurslarının idarə edilməsi zamanı rəhbərlik stili dedikdə nə başa düşülür?

- a) rəhbərin informasiya ilə işləmə üsulu
- b) rəhbərin maliyyə vəsaitləri ilə işləmə üsulu
- c) rəhbərin gələcəyi proqnozlaşdırma üsulu
- d) **rəhbərin öz tabeliyində olanları idarə etmə üsulu**
- e) düzgün variant yoxdur

233: İnsan resurslarının idarə edilməsi zamanı Üç “klassik” rəhbərlik stili hansılardır?

- a) **avtoritar, demokratik, neytral**
- b) xarizmatik, demokratik, neytral
- c) patriarxal, demokratik, neytral
- d) düzgün variant yoxdur
- e) bürokratik, demokratik, neytral

234: K.Levin tərəfindən seçilmiş rəhbərlik tərzlərin adı nəyə əsasən seçilmişdir?

- a) **həmin əsrin siyasi hadisələri ilə bağlı şəkildə seçilmişdi**
- b) həmin əsrin iqtisadi hadisələri ilə bağlı şəkildə seçilmişdi
- c) həmin əsrin ədəbi cərəyanları ilə bağlı şəkildə seçilmişdi
- d) düzgün variant yoxdur
- e) həmin əsrin mədəni hadisələri ilə bağlı şəkildə seçilmişdi

235 Terminoloji dəyişikliklərə əsasən rəhbərlik stilləri həmçinin necə adlanırlar?

- a) **direktiv, kollegial və səhlənkar**
- b) neytral, xarizmatik, direktiv
- c) patriarxal, neytral, kolleqial
- d) düzgün variant yoxdur
- e) patriarxal, xarizmatik, səhlənkar

236: İnsan resurslarının idarə edilməsi zamanı avtoritar (direktiv) tərz rəhbərliyinin formal tərəfi hansıdır?

- a) **qısa işgüzar göstərişlər**
- b) rəhbərin səsi həlledicidir
- c) yalnız birbaşa məqsədlər müəyyən olunur, daha uzaqlar məlum deyil
- d) düzgün variant yoxdur
- e) qrupdakı işlər rəhbər tərəfindən əvvəlcədən planlaşdırılır

237: İnsan resurslarının idarə edilməsi zamanı neytral (səhlənkər) tərzin formal tərəfi hansıdır?

- a) **rəhbərin mövqeyi hiss edilmədən qrupdan kənardadır.**
- b) rəhbərin səsi həlledicidir
- c) rəhbərin mövqeyi qrupun daxilindədir
- d) dəqiq dil, soyuq ton
- e) düzgün variant yoxdur

238: İnsan resurslarının idarə edilməsi zamanı neytral (səhlənkər) tərzin tərkib tərəfi hansıdır?

- a) **işin bölmələri ayrı-ayrı maraqlardan ibarətdir və altqrupların liderlərinə məxsusdur**
- b) emosiyalar hesaba alınmır
- c) mərhəmətsiz, hədəli qadağalar
- d) göstərişlər müzakirələrlə birlikdədir
- e) düzgün variant yoxdur

239 İnsan resurslarının idarə edilməsi zamanı idarəetmədə rəhbərlik stili nədir?

- a) **rəhbərin öz tabeliyində olanlara təsir göstərmək, təşkilatın və şirkətin qarşısında duran məqsədə çatmaqda onları həvəsləndirmək məqsədilə onlara qarşı münasibətdə dayanıqlı davranış manerasıdır**
- b) rəhbərin maliyyə vəsaitləri ilə davranış manerasıdır
- c) rəhbərin informasiya ilə davranış manerasıdır
- d) düzgün variant yoxdur
- e) rəhbərin fond birjasında davranış manerasıdır

240: İnsan resurslarının idarə edilməsi zamanı avtoritar stil nə zaman məqsəduyğun olur?

- a) **rəhbərin və tabelikdə olanların təhsil və sərəştəsizliyində böyük fərqin olması zamanı, habelə onların müstəsna olaraq maddi motivasiya sistemində və hər şeydən əvvəl pulla mükafatlandırılmaya orientasiyası zamanı tətbiq edilir**
- b) rəhbərin və tabelikdə olanların təhsil səviyyəsinin yüksək olduğunda

- c) tabelikdə olanları pul mükafatı az maraqlandıranda
- d) düzgün variant yoxdur
- e) rəhbər və tabelikdə olanlar yaradıcı insan olduqda

241: İnsan resurslarının idarə edilməsi zamanı avtoritar (direktiv) tərzin tərkibi tərəfinə hansı aiddir?

- a) **yalnız birbaşa məqsədlər müəyyən olunur daha uzaqlar məlum deyil.**
- b) dəqiq dil, soyuq ton
- c) emosiyalar hesaba alınmırlar
- d) qısa işgüzar göstərişlər
- e) düzgün variant yoxdur

242: İnsan resurslarının idarə edilməsi zamanı rəhbərlik üsulunu necə müəyyən etmək olar?

- a) **müdirin öz tabeliyində olanlara qarşı istifadə etdiyi fərdi rəhbərlik tərz qabiliyyətlərinin aydınlaşdırılması yolu ilə**
- b) müdirin informasiyanı idarə etdiyi fərdi rəhbərlik tərz qabiliyyətlərinin aydınlaşdırılması yolu ilə
- c) müdirin maliyyə vəsaitləri idarə etdiyi fərdi rəhbərlik tərz qabiliyyətlərinin aydınlaşdırılması yolu ilə
- d) müdirin xarici mühiti idarə etməyi fərdi rəhbərlik tərz qabiliyyətlərinin aydınlaşdırılması yolu ilə
- e) düzgün variant yoxdur

243: İnsan resurslarının idarə edilməsi zamanı rəhbərlik stilinin ümumi funksiyası nədən ibarətdir?

- a) rəhbərin fəaliyyətinin onun mövcud olduğu şəraitin spesifikasiyaya adaptasiya edilməməsindən
- b) düzgün variant yoxdur
- c) rəhbərin stresə davamlılığının az olmasından
- d) rəhbərin situasiyalara hazır olmamasından
- e) **rəhbərin fəaliyyətinin onun mövcud olduğu şəraitin spesifikasiyaya adaptasiya edilməsindən**

244: *İnsanın peşəkarlıq və şəxsi keyfiyyətləri, onun şirkətin problemlərini həll etmək qabiliyyəti üzrə yararlılıq dərəcəsi nə zaman müəyyən edilir?*

- a) anketləşdirmə zamanı
- b) düzgün variant yoxdur
- c) iqtisadi modellərin müqayisəsi zamanı
- d) müəssisənin mühasibi ilə söhbət zamanı
- e) **vakansiya olan bölmələrin rəhbərləri ilə söhbətlər** zamanı

245: İR idarə edilməsində 3 "R" prinsipi

- a) right time, right position, right style
- b) **right time, right position, right person**
- c) right time, right system, right style
- d) right skills, right position, right person
- e) heç biri

246 İnsan resurslarının idarə edilməsi funksiyalarına aiddir:

- a) İş analizləri
- b) İnsan resurslarının planlaşdırılması
- c) İnsan resurslarının təhsili və ixtisaslaşdırılması (treyninq);
- d) Oryantasiya
- e) **Bütün variantlar**

247: Özinkışafa aid deyil:

- a) Özünə nəzər;
- b) Səmərəli əks-əlaqə
- c) Açıqlıq və çevikliyin inkişafı
- d) **Dəyər təkliflərinin işlənilib hazırlanması**
- e) Peşə və vəzifə yüksəlişi

248: İnsan resurslarının idarə edilməsinin əsas cəhətlərinə aiddir:

- a) Material təminatı və müəssisələrdə maddi-texniki bazaya nəzarət

- b) Məhsul dizaynı və layihə konstruktiv işlər
- c) **İnsan resurslarının müəssisə, təşkilat, idarə və kompaniyaların strategiya və təşkilat quruluşunun işlənməsinə cəlb** edilməsi
- d) İnsan kapitalının logistik düşüncəyə uyğunlaşdırılması
- e) Heç biri

249: İnsan Resursları Departamenti Rəhbərin uğurlu işinə təsir edən amillər:

- a) Çevik qərarlar qəbul etmək məharəti;
- b) Mövcud olan və qarşıdan gələn məsələlərə diqqəti yönəltmək bacarığı;
- c) Təşkilatın daxilində və təşkilatdan kənarda baş verən dəyişiklikləri görüb onlardan istifadə etmək bacarığı;
- d) Yaxın sosial qarşılıqlı əlaqələrə hazır olmaq;
- e) **Bütün variantlar**

250: İnsan Resurslarının Planlaşdırılması təlimatına aiddir:

- a) İşçi dövryyəsinin hesablanması
- b) Cinsə görə işçilərin ümumi xarakteristikası
- c) İş təcrübəsinə görə işçilərin ümumi xarakteristikası
- d) İnsan Resurslarının planlaşdırılmasında təhlil metodları
- e) **Bütün variantlar**

251: Qlobal risk dedikdə nə başa düşülür ?

- a) **Ölkədəki, ayrı - ayrı sahə və regionlardakı iqtisadi situasiyanın əksi**
- b) fərd üçün birbaşa zərər
- c) əmlakın itirilməsi riski
- d) düzgün variant yoxdur
- e) firma səviyyəsində ortaya çıxan risklər

252 Xarici risklərə hansılar aiddir ?

- a) siyasi situasiyalar, iqtisadi və maliyyə böhranı, inflyasiya və s.

- b) iqtisadi situasiyalar
- c) inflyasiya
- d) maliyyə böhranı
- e) **bütün variantlar doğrudur**

253: Daxili risklərin mənbəyi nədir ?

- a) **qeyri-effektiv menecmentin təşkilində və marketing xidmətində buraxılan səhvlər**
- b) iqtisadi situasiyalar
- c) siyasi situasiyalar
- d) düzgün variant yoxdur
- e) inflyasiya

254: Spekulyativ riski nə ifadə edir ?

- a) **mənfəət və ya zərər əldə etmə variantını (misal üçün qiymətli kağızların əldə edilməsindən) ifadə edir**
- b) verilmiş coğrafi regionda biznes fəaliyyətinin fasiləsiz olaraq qarşılaşdığı risklər
- c) düzgün variant yoxdur
- d) zəif risklər
- e) fərd üçün birbaşa risklər

255: Daimi risklər nədir ?

- a) **verilmiş coğrafi rayonda və ya müəyyən iqtisadiyyat sferasında biznes fəaliyyətinin fasiləsiz olaraq qarşılaşdığı risklər**
- b) mənfəət və ya zərər əldə etmə variantını ifadə edən risklər
- c) ayrı-ayrı regionlarda baş verən risklər
- d) düzgün variant yoxdur
- e) zəif risklər

256: Böhran riski nədir ?

- a) **təkcə mənfəət itkisi ilə yox, həm də nəzərdə tutulan qazancın əldə edilə bilinməməsi ilə xarakterizə olunur**
- b) fərd üçün birbaşa zərər
- c) əmlakın itirilməsi riski
- d) firma səviyyəsində ortaya çıxan risk
- e) düzgün variant yoxdur

257: Qəza riski nəyə gətirib çıxarır ?

- a) **sahibkarlıq firmasının iflasına, yəni sahibkar tərəfindən bütün əmlakın itirilməsinə gətirib çıxarır**
- b) firmanın mənfəətinin çoxalmasına
- c) sahibkarın əmlakının bir hissəsinin itirilməsinə
- d) düzgün variant yoxdur
- e) investisiyaların azalmasına

258 İqtisadi risklərin tərkibinə hansı risklər daxildir ?

- a) istehsal riski
- b) kommersiya riski
- c) kredit riski
- d) investisiya riski
- e) **bütün variantlar doğrudur**

259 İstehsal riski nə ilə bağlıdır ?

- a) **məhsul istehsalı, istənilən növ istehsalat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı**
- b) sahibkar tərəfindən istifadə olunan və ya alınan əmtəə və xidmətlərin reallaşdırılması ilə
- c) maliyyə riski ilə
- d) düzgün variant yoxdur
- e) kredit riski ilə

260 Kredit riski nə ilə bağlıdır ?

- a) **firma tərəfindən investor qarşısında öz maliyyə öhdəliklərini yerinə yetirməməsi və nəticədə firmanın fəaliyyətinin maliyyələşdirilməsi üçün xarici borcdan istifadə edilməməsi mümkünlüyü ilə**
- b) pul vəsaitlərinin investisiyalasdırılması zamanı
- c) məhsul istehsalı zamanı
- d) düzgün variant yoxdur
- e) əmtəə və xidmətlərin reallaşdırılması ilə

261: İnvestisiya riski nədir ?

- a) **pul vəsaitlərinin investisiyalasdırılması zamanı ortaya çıxan bütün mümkün risklər**
- b) istehsal zamanı ortaya çıxan bütün mümkün risklər
- c) əmtəə və xidmətlərin reallaşdırılması zamanı
- d) düzgün variant yoxdur
- e) avadanlıqlar sıradan çıxan zaman

262 Texniki risk nə zaman baş verir?

- a) **avadanlıqların sıradan çıxması, texnoloji proseslərin pozulması nəticəsində istehsalda gözlənilməz dayanmaların baş verməsi zamanı**
- b) valyuta məzənnəsinin dəyişməsi zamanı
- c) məhsul istehsalı zamanı
- d) düzgün variant yoxdur
- e) əmtəə və xidmətlərin reallaşdırılması zamanı

263 Valyuta riski nədir ?

- a) **müqavilənin bağlanması ilə müqavilə üzrə hesablamaların faktiki olaraq aparılması arasındakı dövrdə valyuta məzənnəsinin dəyişməsi nəticəsində maliyyə itkilərinin baş verməsi**
- b) avadanlıqların sıradan çıxması nəticəsində baş verən risk
- c) texnoloji proseslərin pozulması nəticəsində baş verən risk
- d) düzgün variant yoxdur
- e) pul vəsaitlərinin investisiyalasdırılması nəticəsində baş verən risk

264: Qeyri-sistematik risk nə ilə bağlıdır ?

- a) **biznes fəaliyyətinin spesifikliyi və mürəkkəbliyi, habelə mənsub olduğu sahənin mürəkkəbliyi ilə**
- b) ayrı-ayrı regionlarda iqtisadi situasiya ilə
- c) düzgün variant yoxdur
- d) əmlakın itirilməsi ilə
- e) fərd üçün birbaşa zərər ilə

265 Yol verilən risk nədir ?

- a) **təkcə mənfəətin itkisi ilə yox, həm də nəzərdə tutulan qazancın əldə edilməməsi**
- b) düzgün variant yoxdur
- c) təkcə mənfəətin itkisi ilə yox, həm də nəzərdə tutulan qazancın əldə edilməməsi
- d) fərd üçün birbaşa zərər
- e) ayrı-ayrı regionlarda baş verən risklər

266: Təhlükə mənbəyindən asılı olaraq sığorta risklərini neçə qrupa ayırmaq olar ?

- a) **2**
- b) 1
- c) 3
- d) 4
- e) 5

267: Kommersiya riski nə zaman ortaya çıxır ?

- a) **sahibkar tərəfindən istifadə olunan və ya satın alınan əmtəə və xidmətlərin reallaşdırılması zamanı**
- b) məhsul istehsalı zamanı
- c) investor qarşısında öz maliyyə öhdəliklərini yerinə yetirməməsi zamanı
- d) düzgün variant yoxdur

- e) pul vəsaitlərinin investisiyalasdırılması zamanı

268 Riskin idarə edilməsi nədir ?

- a) sığorta işi zəruri biliklər tələb edən fəaliyyət sahəsidir
- b) firmanın təsərrüfat fəaliyyətinin təhlili
- c) iqtisadi məsələlərin optimallaşdırılmasının riyazi metodları
- d) zəruri biliklər tələb edən fəaliyyət sahəsi
- e) **bütün variantlar doğrudur**

269: Faktoring müqaviləsinin bağlanması yolu ilə risklərin ötürülməsi necə həyata keçirilir ?

- a) **riskin çox hissəsi kommersiya bankına və ya ixtisaslaşmış faktoring şirkətinə ötürülür**
- b) riskin çox hissəsi kiçik firmaya ötürülür
- c) riskin çox hissəsi dövlətə ötürülür
- d) düzgün variant yoxdur
- e) riskin çox hissəsi inhisarçıya ötürülür

270: Zəminlik müqaviləsinin bağlanması yolu ilə risklərin ötürülməsi necə baş verir ?

- a) **müqaviləyə əsasən zəmin duran şəxs üçüncü şəxsin kreditoru qarşısında öz öhdəliklərini tam və ya qismən yerinə yetirməsinə görə cavabdehlik daşıyır**
- b) müqaviləyə əsasən zəmin duran şəxs üçüncü şəxsin kreditoru qarşısında heç bir öhdəlik daşımır
- c) müqaviləyə əsasən zəmin duran şəxs üçüncü şəxsin kreditoru qarşısında cavabdehlik daşımır
- d) düzgün variant yoxdur
- e) riskin 1 subyekt tərəfindən idarə edilməsi

271: Holding şirkətləri nədir?

- a) **səhmdar cəmiyyətinin xüsusi tipi olub, digər şirkətlərin fəaliyyətinə nəzarət etmək və onları idarə etmək məqsədilə bu şirkətlərin səhm nəzarət paketlərinə sahib olmaq üçün yaradılır**
- b) müstəqil müəssisələrin kapitalda, maliyyə əlaqələrində iştirak sistemi vasitəsilə bağlı birləşmə forması
- c) müstəqil şirkətlərin koordinasiya olunmuş sahibkar fəaliyyətinin müxtəlif məqsədi olan bilən müvəqqəti ittifaqdır
- d) düzgün variant yoxdur
- e) bir sıra ölkələrdə fəaliyyət göstərən şirkətlərin ixracat əməliyyatlarına kömək etmək üçün yaradılan xarici ticarət birliyi

272: Özəlləşdirmənin başlıca məqsədlərinə hansı aid deyil?

- a) iqtisadiyyatın liberallaşdırılması, xüsusi mülkiyyətçilər təbəqəsinin və azad sahibkarlığın inkişaf etdirilməsi
- b) iqtisadiyyatın strukturunun yenidən qurulması
- c) müəssisələrə investisiyaların cəlb edilməsi
- d) əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması
- e) **monopoliyanın inkişafı**

273: Dövlət əmlakının özəlləşdirməsinin II Dövlət Proqramı çərçivəsində nə həyata keçirilmişdir?

- a) orta və iri müəssisələrin kütləvi özəlləşdirilməsi
- b) orta və iri müəssisələrin səhmdar cəmiyyətlərinə çevrilməsi
- c) iri müəssisələrin kütləvi özəlləşdirilməsi
- d) səhmdar cəmiyyətlərinin səhmlərinin çek və pul hərraclarında satılması
- e) **bütün variantlar doğrudur**

274: Azərbaycan respublikasının Mülki Məcəlləsinə əsasən səhmdar cəmiyyətlərinin səhmlərinin kütləvi təşkili üsulu ilə yerləşdirilməsi nəyin vasitəsilə həyata keçirilir?

- a) **fond birjası**
- b) əmək birjası
- c) əmtəə birjası
- d) düzgün variant yoxdur
- e) daşınmaz əmlak birjası

275 Səhmlərin emissiyası pulun emissiyasından nə ilə fərqlənir?

- a) **pulun emissiyası yalnız dövlətə məxsusdur**
- b) pulun emissiyası həm də səhmdar cəmiyyətləri tərəfindən buraxılır
- c) səhmdar emissiyası yalnız dövlətə mənsudur
- d) düzgün variant yoxdur
- e) pulun emissiyası bütün banklar tərəfindən buraxılır

276: Dövlət mülkiyyətinin özəlləşdirilməsinin I proqramı çərçivəsində nə nəzərdə tutulmuşdur?

- a) **səhmlərin satış növü üzrə bölgüsünə görə ixtisaslaşdırılmış sahə və sahələrarası investisiya fondlarının yaradılması**
- b) iri müəssisələrin səhm cəmiyyətinə çevrilməsi
- c) səhmdar cəmiyyətlərinin səhmlərinin satılması
- d) bütün cavablar düzdür
- e) düzgün variant yoxdur

277 Qapalı səhmdar cəmiyyətlərində əsasən üzvlərin sayı nə qədər olur?

- a) həddindən artıq çox
- b) həddindən artıq az
- c) **müəyyən edilmiş həddə**
- d) çox
- e) az

278 Səhmdar cəmiyyətləri necə adlana bilər?

- a) müəssisə
- b) holdinq
- c) **korporasiya**
- d) firma
- e) vençur kompaniyası

279: Açıq səhmdar cəmiyyətinin aksiyaları kimlərə satıla bilər?

- a) fiziki şəxslərə
- b) hüquqi şəxslərə

- c) firmaya
- d) şirkətə
- e) **hamıya**

280: Səhmdar cəmiyyət bu hüquqlardan hansına malik deyil

- a) əməyin ödənilməsi
- b) mənfəətin bölüşdürülməsi
- c) qiymətlərin müəyyən edilməsi
- d) təsərrüfat qərarlarının qəbul edilməsi
- e) **qanunla məhdudlaşdırılmış fəaliyyət**

281 Korporasiyalar və səhmdar cəmiyyətlər hansı halda oxşardırlar?

- a) qeyri-məhdud məsuliyyət daşıyırlar
- b) **qoyduğu vəsaitlərlə məhdud məsuliyyət daşıyırlar**
- c) investisiya resurslarında məhdud məsuliyyət daşıyırlar
- d) bazarda məhdud məsuliyyət daşıyırlar
- e) istehlak bazarında məhdud məsuliyyət daşıyırlar

282: Mülkiyyətin səhmdar formasının inkişafı bu şərtlərdən hansıdır?

- a) investisiya resurslarının cəlb edilməsi
- b) **fərdi şəxslərin pul vəsaitlərinin cəlb edilməsi imkanı**
- c) innovasiya kapitalının cəlb edilməsi
- d) büdcə kapitalının cəlb edilməsi
- e) vençur kapitalının cəlb edilməsi

283: Bazar iqtisadiyyatı şəraitində birjalar hansı təşkilat iformaya aiddirlər?

- a) **səhmdar cəmiyyəti**
- b) korporasiya
- c) holding
- d) şirkət
- e) konsern

284 Səhmdar cəmiyyəti əsasən idarəetmənin neçə pilləli strukturu geniş yayılmışdır?

- a) direktorlar şurası
- b) səhmdarların ümumi yığıncağı**
- c) idarə heyəti
- d) inzibatçı heyəti
- e) auditorların yığıncağı komitəsi

285 Səhmdarların ümumi yığıncağına hansı səlahiyyət aid deyil?

- a) cəmiyyətin fəaliyyətinin əsas istiqamətinin müəyyən etmək
- b) dividendlərin həcmi müəyyənləşdirmək
- c) cəmiyyətin nizamnaməsi və nizamnamə kapitalını dəyişdirmək
- d) direktorlar şurasının tərkibini idarə heyətini, maliyyə və təftiş komitəsini seçmək
- e) səhmlərin satılmasına nəzarət etmək**

286: Direktorlar Şurasının daxili üzvü kimdir?

- a) bank nümayəndəsi
- b) investisiya şirkəti
- c) vəkillər
- d) cəmiyyətin prezidenti və direktorlar şurasının sədri**
- e) böyük aksionerlər

287: Səhmdar cəmiyyətlərin də səsvermə Prinsipi necə həyata keçirilir?

- a) əl ilə (açıqsəsvermə)**
- b) səs ilə (bülletenlə)
- c) işarələ (gizliylə)
- d) qruplar üzrə
- e) bölmələr üzrə

288 Xüsusi iqtisadi zonalar dedikdə nə başa düşülür?

- a) öz mahiyyətinə görə xarici iqtisadi əlaqələrin inkişafı əsasında formalaşmış ərazi-təsərrüfat kompleksidir**

- b) öz mahiyyətinə görə daxili iqtisadi əlaqələrin inkişafı əsasında formalaşmış ərazi-təsərrüfat kompleksidir
- c) digər şirkətlərin fəaliyyətinə nəzarət etmək və onları idarə etmək məqsədilə formalaşmış ərazi-təsərrüfat kompleksidir
- d) mənfəət almaq məqsədilə kapitalı birləşdirmək yolu ilə təsərrüfat kompleksidir
- e) müstəqil şirkətlərin koordinasiya olunmuş sahibkar fəaliyyətinin müxtəlif məqsədli olan müvəqqəti ittifaqıdır

289 Xüsusi iqtisadi zonaların yaradılması və onların fəaliyyətinin idarə edilməsi bu şəhərlərin hansında valyuta sisteminə ad vermişdir?

- a) **Bretton-Vuds**
- b) Nyu-York
- c) Vaşinqton
- d) Los-Ancelos
- e) Bütün variantlar doğrudur

290 Xüsusi iqtisadi zonaların yaradılması və onların fəaliyyətinin idarə edilməsi Yamayka konfransında əsasən hansı dəyişikliklər baş verdi?

- a) **üzv ölkələr qəbul edilmiş prinsiplər daxilində "sabit" və ya "dəyişkən" məzənnə sistemindən sərbəst istifadə edə bilərlər**
- b) bazar valyuta məzənnəsinin yol verilən dəyişkənliyi 1% çox olmalıdır
- c) ölkənin pul vahidinin qızıl məzmununun müəyyən edilməsi
- d) ehtiyat valyutanın qızıla rəsmi məzənnəsi
- e) Düzgün variant yoxdur

291 Xüsusi iqtisadi zonaların yaradılması və onların fəaliyyətinin idarə edilməsinə əsasən valyuta pariteti dedikdə nə başa düşülür?

- a) **iki valyuta arasında qanunvericilik əsasında müəyyən edilən nisbət**
- b) Qızıl və gümüş arasında qanunvericilik əsasında müəyyən edilən nisbət
- c) Beş və daha çox valyuta arasında qanunvericilik əsasında müəyyən edilən nisbət
- d) Pul nişanları və qiymətli daşlar arasında müəyyən edilən nisbət

- e) Düzgün variant yoxdur

292: Xüsusi iqtisadi zonaların yaradılması və onların fəaliyyətinin idarə edilməsinə əsasən valyuta dönərliyi dedikdə nə başa düşülür?

- a) **Milli valyutanın heç bir məhdudiyyət olmadan digər milli valyutalara sərbəst dəyişdirilməsi qabiliyyəti**
- b) İki valyuta arasında qanunvericilik əsasında müəyyən edilən nisbət
- c) Bir valyutanın digər valyutaya dəyişdirilməsinə qadağa
- d) Milli valyutanın ölkə daxilində sərbəst hərəkəti
- e) Düzgün variant yoxdur

293 Xüsusi iqtisadi zonaların yaradılması və onların fəaliyyətinin idarə edilməsinə uyğun olaraq dönərlik baxımından valyutalar neçə cür fərqləndirilir?

- a) **3**
- b) 4
- c) 5
- d) 2
- e) Düzgün variant yoxdur

294 Xüsusi iqtisadi zonaların yaradılması və onların fəaliyyətinin idarə edilməsinə əsasən sərbəst dönərli valyuta dedikdə nə başa düşülür?

- a) **Valyutanın istənilən xarici valyutaya məhdudiyyətsiz dəyişdirilməsi**
- b) Valyutanın yalnız müəyyən edilmiş 1 xarici valyutaya dəyişdirilməsi
- c) Valyuta məhdudiyyətinə məruz qalmış valyuta dönərliyi
- d) Valyuta mübadiləsinə qadağa
- e) Düzgün variant yoxdur

295: Xüsusi iqtisadi zonaların yaradılması və onların fəaliyyətinin idarə edilməsində dönərli olmayan valyutaya həmçinin nə deyilir?

- a) **Qapalı valyuta**
- b) Açıq valyuta

- c) Üzən valyuta
- d) Sərbəst valyuta
- e) Düzgün variant yoxdu

296: "Azərbaycan Respublikası XİZ-lərin yaradılması haqqında" fərman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən nə zaman imzalanmışdır?

- a) mart 6,2007**
- b) fevral 2, 2009
- c) may 5, 2008
- d) aprel 7, 2005
- e) iyun 4, 2006

297: Prezident Fərmanında qarşıya qoyulmuş əsas prioritet vəzifələrinə hansı aid deyil?

- a) ölkə iqtisadiyyatının və onun ayrı-ayrı regionlarının inkişafı üçün əlverişli şəraitin yaradılması
- b) xarici və daxili investisiyaların prioritet sahələrə yönəldilməsinin sürətləndirilməsi
- c) rəqabətqabiliyyətli mal və xidmətlərin təşkili
- d) ölkəyə müasir texnologiyaların gətirilməsi
- e) elmi-texniki tərəqqinin zəiflənməsi**

298: Dünya təsərrüfat XİZ-rin funksional cəhətlərinə hansı aid deyil?

- a) iqtisadi artımın sürətləndirilməsi
- b) beynəlxalq əmtəə dövriyyəsinin aktivləşməsi
- c) investisiyaların mobilləşməsi
- d) iqtisadi inteqrasyon proseslərinin dərinləşməsi
- e) özəlləşdirmə prosesinin məhdudlaşdırılması**

299: XİZ-da mənfəəft normasında güzəşt neçə faiz olur?

- a) **30-35**
- b) 40-45
- c) 50-55
- d) 10-15
- e) 20-25

300: "Gömrük eksteritorialı" prinsip dedikdə nə başa düşülür?

- a) fiskal-vergi stimullaşdırılması ilə bağlı güzəştlər
- b) düzgün variant yoxdur
- c) XİZ-də əmtəələrə milli gömrük ərazisinin sərhədləri daxilində obyektlər kimi baxılır
- d) əmtəələrin adı gömrük nəzarətinə və vergiqoymaya məruz qalır
- e) **XİZ-də əmtəələrə milli gömrük ərazisinin sərhədləri kənarındakı obyektləri kimi baxılır, bu şərtliliyindən irəli gələrək həmin əmtəələrin adı gömrük nəzarətinə və vergiqoymaya məruz qalmır**